

Bank Silk Vey ASC

Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə

Bank Silk Vey ASC
Maliyyə hesabatları

Mündəricat

	Səhifə
Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin məsuliyyətinin bəyanı.	1
Müstəqil auditor rəyi	2-3
Maliyyə vəziyyəti barədə hesabat	4
Məcmu gəlir hesabatı	5
Kapitalda dəyişikliklər haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7
Maliyyə hesabatlarına dair qeydlər	8– 53

Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin məsuliyyətinin bəyanı.

31 Dekabr 2017-ci il tarixində başa çatmış il üzrə.

Rəhbərlik, 31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə Bank Silk Vey ASC-nin (bundan sonra "Bank") maliyyə vəziyyətini, əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və səhmdar kapitalında dəyişiklikləri əks etdirən Beynəlxalq Maliyyə Hesabatları Standartlarına ("BMHS") uyğun maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.


Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Mühasibat siyasətlərini daxil etməklə məlumatların məqsədəuyğun, etibarlı, müqayisə edilə bilən və başa düşülən məlumatların təqdim edilməsi;
- İstifadəşilərin bankın maliyyə vəziyyətinə və nəticələrinə təsir edə biləcək xüsusi əməliyyatların, digər hadisələrin və şərtlərin anlaması üçün BMHS standartlarının xüsusi tələblərinə uyğun olması yetərli olmadığı halda əlavə açıqlamaların verilməsi; və
- Bank fəaliyyətini davamlılıq prinsipi əsasında davam etdirməsinin qiymətləndirilməsi.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Bank daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Bankın maliyyə hesabatlarının BMHS-ə uyğun olaraq düzgün hazırlanması və Bankın maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Qrupun aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2017-ci il tarixinə olan maliyyə hesabatları 23 aprel 2018-ci il tarixində Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.


Mahir Əhmədov
İdarə Heyətinin Sədri


Mahir Nəcəfov
Maliyyə Direktoru

Bakı, Azərbaycan Respublikası



Grant Thornton

An instinct for growth™

Grant Thornton Azerbaijan
Damirchi Tower
22nd floor
37 Khojali Avenue
Baku, Azerbaijan

T +994 12 4047537
+994 12 4047538
F +994 12 4047543
E info@az.gt.com
www.grantthornton.az

Müstəqil auditor rəyi

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyətinin səhmdarlarına

Rəy

Biz Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyətinin (bundan sonra “Bank”) 31 dekabr 2017-ci il tarixinə olan maliyyə vəziyyəti hesabatı, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir hesabatı, səhmdar kapitalında dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin icmalı daxil olmaqla maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının audit yoxlamasını aparmışıq.

Bizim rəyimizcə maliyyə hesabatları Bankın 31 Dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli əks etdirir.

Rəy üçün əsas

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışıq. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərimiz hesabatımızın Maliyyə Hesabatları üzrə Auditorların Öhdəlikləri bölməsində əks olunmuşdur. Biz Peşəkar Mühasiblər üçün Əxlaq Kodeksi üzrə Beynəlxalq Əxlaq Standartları Şurasının (IESBA) prinsiplərinə uyğun olaraq Bankdan ayrıyıq və digər əxlaq öhdəliklərimizi bu tələblər və İESBA Kodeksi əsasında həyata keçirmişik. Biz rəyimizin əsasını təşkil edən yetərli və müvafiq audit dəlilləri əldə etdiyimizi hesab edirik.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə və maliyyə hesabatlarının hazırlanması ilə əlaqədar, saxtakarlıq və ya səhvlərdən qaynaqlanan əhəmiyyətli təhriflərin qarşısının alınması məqsədi ilə rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminin təşkil edilməsinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatları hazırlayarkən rəhbərlik Bankın daimilik prinsipi əsasında işini davam etdirmə potensialını qiymətləndirmək, müvafiq olduqda daimilik prinsipi ilə bağlı məsələləri açıqlamaq və rəhbərlik Bankı ləğv etmək və ya fəaliyyətini dayandırmaq istəyəndək, yaxud bunu etmək üçün real seçimi olmayanadək hesabatlılığın daimilik prinsipindən istifadə etmək üzrə məsuliyyət daşıyır.

İdarəçilik üzrə məsul tərəflər Bankın maliyyə hesabatvermə prosesinə nəzarət etmə öhdəliyi daşıyır.

Müstəqil auditorların hesabatı

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədımız bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlərdən dolayı əhəmiyyətli təhriflərin mövcud olmadığına təminat vermək və rəyimizi əks etdirən auditor hesabatı təqdim etməkdir. Təminat olduqca önəmli olsa da, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit yoxlamasının hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlərdən irəli gələ və bu maliyyə hesabatları əsasında verilmiş iqtisadi qərarlara ciddi təsir göstərə bilər.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Bankın daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.
- Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Bankın davamlılıq prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Bankın işində davamlılıq prinsipini poza bilər.
- Maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.



Grant Thornton
Bakı, Azərbaycan Respublikası
Tarix: 23 aprel, 2018

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
Maliyyə vəziyyəti barədə hesabat

	Qeydlər	2017 AZN	2016 AZN
Aktivlər			
Nağd vəsaitlər və Mərkəzi Bankda pul vəsaitləri	5	48,140	19,449
Digər banklardakı pul vəsaitləri	7	12,580	4,153
Müştərilərə verilmiş kredit və avanslar	8	393,630	363,741
Əmlak və avadanlıq	9	3,431	2,329
Qeyri-maddi aktivlər		448	296
Digər aktivlər	10	4,450	2,564
Cəmi aktivlər		462,679	392,532
Öhdəliklər			
Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	11	109,951	115,888
Müştərilərdən depozitlər	12	242,055	170,141
Digər öhdəliklər	13	4,084	1,513
Cəmi öhdəliklər		356,090	287,542
Kapital			
Nizamnamə kapitalı	14	104,601	101,545
Bölüşdürülməmiş mənfəət		1,988	3,445
Cəmi kapital		106,589	104,990
Cəmi kapital və öhdəliklər		462,679	392,532

31 dekabr 2017-ci ildə tamamlanmış ilin maliyyə hesabatları 23 aprel 2018-ci il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmiş və aşağıdakılar tərəfindən onların adından imzalanmışdır:

Mahir Əhmədov
İdarə heyətinin sədri

Bakı, Azərbaycan Respublikası

Mahir Nəcəfov
Maliyyə direktoru

1- 30-cu qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

Məcmu gəlir hesabatı

	Qeydlər	2017 AZN	2016 AZN
Faiz gəlirləri	15	27,803	26,235
Faiz xərcləri	15	(11,751)	(13,125)
Xalis faiz gəlirləri	15	16,052	13,110
Müştərilərə verilmiş kredit və avanslar üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat	8.1	(7,214)	(14,856)
Ehtimal edilən zərərlər üzrə ehtiyatlardan sonra faiz gəlirləri / (xərcləri)		8,838	(1,746)
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlir	16	9,083	10,856
Haqq və komissiya gəlirləri	17	9,495	5,818
Haqq və komissiya xərcləri	28	(2,605)	(1,444)
Əməliyyat gəlirləri		24,811	13,484
Digər gəlirlər	19	36	61
Köhnəlmə və amortizasiya xərcləri	20	(570)	(525)
İnzibati və ümumi xərclər	21	(22,139)	(11,139)
Vergidən əvvəlki illik mənfəət		2,138	1,881
Mənfəət vergisi	22	(539)	(335)
İllik mənfəət		1,599	1,546
Digər məcmu gəlirlər			-
İl üzrə cəmi məcmu gəlir		1,599	1,546
PAY ÜZRƏ GƏLİR			
Əsas və paylanmış	29	2.35	2.28

I- 30-cu qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****Kapitalda dəyişikliklər haqqında hesabat**

	Nizamnamə kapitalı AZN	Yenidən qiymətləndi- rmə üzrə rezerv AZN	Bölüşdürül- məmiş mənfəət AZN	Cəmi kapital AZN
1 yanvar 2016-cı il tarixinə qalıq	101,545	-	1,899	103,444
İllik mənfəət	-	-	1,546	1,546
Cəmi məcmu gəlir	-	-	1,546	1,546
31 dekabr 2016-cı il tarixinə qalıq	101,545	-	3,445	104,990
Nizamnamə kapitalının buraxılışı	3,056		(3,056)	-
Səhmdarlarla əməliyyatlar	104,601	-	389	104,990
İllik mənfəət	-	-	1,599	1,599
Cəmi məcmu gəlir	-	-	1,599	1,599
31 dekabr 2017-ci il tarixinə qalıq	104,601	-	1,988	106,589

1-30-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

	Qeydlər	2017 AZN	2016 AZN
Əməliyyat fəaliyyətləri üzrə pul vəsaitlərinin hərəkəti			
Vergidən əvvəlki mənfəət		2,138	1,881
Düzəlişlər:			
Köhnəlmə və amortizasiya xərcləri	20	570	525
Əmlak və avadanlığın istifadəsi üzrə zərər		-	159
Müştərilərə verilmiş kredit və avanslar üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat	8.1	7,214	14,856
		9,922	17,421
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklər:			
Mərkəzi Bankda məcburi minimal ehtiyat depoziti		(384)	(906)
Digər banklardakı yerləşdirilən depozitlər		-	4,254
Müştərilərə verilmiş kredit və avanslar		(37,103)	(42,868)
Digər aktivlər		(1,036)	(576)
Müştərilərdən alınmış depozitlər		71,914	20,901
Digər öhdəliklər		2,571	708
Əməliyyatlardan əldə edilmiş/(istifadə edilmiş) pul vəsaitləri		45,884	(1,066)
Ödənilmiş mənfəət vergisi		(539)	(445)
Əməliyyatlardan əldə edilmiş/(istifadə edilmiş) xalis pul vəsaiti		45,345	(1,511)
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitinin hərəkəti			
Əmlak və avadanlığın alınması		(1,629)	(629)
Qeyri-maddi aktivlərin alınması		(195)	(228)
Əmlak və avadanlıqdan istifadədən əldə edilən satış gəlirləri		-	1,350
İnvestisiya fəaliyyətində (istifadə edilmiş)/əldə edilmiş xalis pul vəsaiti		(1,824)	493
Maliyyə fəaliyyəti üzrə pul vəsaitinin hərəkəti			
Bank və maliyyə institutlarından kredit və depozitlər		(5,937)	7,534
Maliyyə fəaliyyətlərindən (istifadə edilmiş)/ daxil olan xalis pul vəsaiti		(5,937)	7,534
Pul vəsaiti və ekvivalentlərində xalis fərq		37,584	6,516
İlin əvvəlinə pul vəsaiti və ekvivalentləri		21,941	15,425
İlin sonuna pul vəsaiti və pul vəsaiti ekvivalentləri	6	59,525	21,941

I-30-cu qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

1 Hüquqi status və əməliyyatların xarakteri

Bank Silk Vey Açıq Tipli Səhmdar Cəmiyyəti ("Bank") 6 yanvar 1994-cü il tarixində təsis edilib və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 175 sayılı kommersiya bankı lisenziyasına malikdir. Bankın fəaliyyəti Maliyyə Bazarlarına Nəzarət Qurumu ("FİMSA") tərəfindən tənzimlənir. 31 dekabr 2017-ci il tarixinə qeydiyyatından keçmiş ünvanı Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1110, Həsən Əliyev küçəsi 131A-dır.

Bankın əsas fəaliyyəti hüquqi və fiziki şəxslərə bank kommersiya xidmətlərinin göstərilməsindən ibarətdir. Bankın beş filialı və bir xidmət məntəqəsi var. Bank 50 (2016: 49) bankomatdan ibarət şəbəkəni idarə edir. 2017-ci ilin 31 dekabr tarixinə olan məlumatlara əsasən, bankın 163 (2016: 139 əməkdaş) əməkdaşı vardır.

31 dekabr 2017-ci və 2016-cı il tarixlərinə aşağıdakı səhmdarlar Qrupun buraxılmış səhmlərinə sahib olmuşlar:

	2017	2016
	%	%
Hüquqi şəxs	30	30
Fərdi şəxslər	70	70
	100	100

İl ərzində bankın səhm bölgüsündə dəyişiklik olub və xanım Əhmədova Elvira İsmayıl qızı cənab Elçin Əhmədovdan 0,3% pay əldə edib. Eyni zamanda səhmlərin 69.7% və 30% müvafiq olaraq xanım Zərifə Həmzəyeva və VIP Aviasiya Xidmətləri MMC-yə məxsusdur. Xanım Zərifə Həmzəyeva əsas idarəedici tərəfidir.

2 Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) Uyğunluq bəyanatı

Bankın bu maliyyə hesabatları Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurasının (BMSŞ) Beynəlxalq Maliyyə hesabatı standartlarına (BMHS) uyğun hazırlanıb. ARMB və FİMSA qaydalarına əsasən, tələb olunan əlavə məlumatlar müvafiq bölmələrdə daxil edilmişdir.

3 Standartlar, mövcud standartların şərhli və standartlara düzəlişlər

3.1 Standartlar, 2017-ci ildə qüvvədə olan mövcud standartların şərhli və standartlara düzəlişlər

Yeni standartların təsiri

İl ərzində maliyyə hesabatlarına əsaslı şəkildə təsir göstərəcək heç bir yeni və ya düzəliş edilmiş standart və yaxud şərhlər qəbul edilməyib.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

3 Standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər (davamı)

3.1 Standartlar, 2017-ci ildə qüvvədə olan mövcud standartların şərhı və standartlara düzəlişlər (davamı)

Dərc edilmiş, lakin qüvvəyə minməmiş standartlar

Bu maliyyə hesabatlarının təsdiq olunduğu tarixə bəzi yeni, lakin qüvvəyə minməmiş standartlar, şərhlər və mövcud standartlara düzəlişlər MUBSS tərəfindən dərc edilmişdir. Bu standartlar, düzəlişlər və şərhlər daha əvvəl Bank tərəfindən qəbul edilməmişdir. Rəhbərlik bütün müvafiq bəyanatların ilk dövr üzrə bəyanatın verildiyi tarixdə və ya ondan sonra qəbul edilməsini nəzərdə tutur.

9 sayılı BMHS “Maliyyə Alətləri” – Düzəliş (1 yanvar 2018-ci il tarixi və ya ondan sonrakı mühasibat uçotu dövrü üçün qüvvədə olan)

Maliyyə alətləri üzrə yeni standart (9 sayılı BMHS) BMUS-in “Maliyyə alətləri: Tanınma və Qiymətləndirmə” adlı 39 sayılı standartını əvəz edir. Standart maliyyə aktivlərinin təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə əvvəlki təlimata mühüm dəyişikliklər edir və maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə “gözlənilən kredit zərəri” modeli tətbiq edir.

9 sayılı BMHS-də həmçinin hecinq uçotunun tətbiqi üzrə yeni tələblər nəzərdə tutulur. Yeni tələblərin əsas məqsədi həm hecinq elementlərinin, həm də hecinq alətlərinin uyğunluğunu artırmaq və hecinq səmərəliliyini qiymətləndirməyə daha prinsip yönümlü yanaşma tətbiq etməklə hecinq uçotunu qurumların risk idarəetmə fəaliyyətləri ilə daha yaxından əlaqələndirməkdir.

Təsnifləşdirmə və Qiymətləndirmə

Maliyyə aktivləri müqavilə üzrə pul vəsaitlərinin hərəkətinin xarakteri çərçivəsindəki biznes modelinə istinadən təsnif edilir. BMHS-in 9 sayılı standartı maliyyə aktivləri üzrə üç başlıca təsnifat kateqoriyası əks etdirir: amortizasiya xərci, digər məcmu gəlir vasitəsilə ədalətli dəyər (FVOCI) və gəlir və ya zərər vasitəsilə ədalətli dəyər (FVTPL). Standart mövcud 39 sayılı MBUS-un ödənilənədək saxlanan, kredit və debitor borcları və satışa çıxarılan kateqoriyalarını ləğv edir. Maliyyə öhdəlikləri BMUS-in 39 sayılı standartına əsasən analoji qaydada təsnifləşdirilir. Lakin müəssisənin öz kredit riskinin qiymətləndirilməsinə aid olan tələblərdə müxtəlifliklər mövcuddur.

Dəyərsizləşmə

BMHS-in 9 sayılı standartının 2014-cü il variantı maliyyə aktivlərinin dəyərsizləşməsinin qiymətləndirilməsi üçün “gözlənilən kredit zərəri” (GKZ) modelini əks etdirməkdədir. Ona görə də, kredit zərəri qəbul edilməmişdən qabaq meydana gəlmiş kredit hadisəsi üçün bunun əhəmiyyəti yoxdur. Yeni dəyərsizləşmə modeli amortizasiya xərci əsasında qiymətləndirilən maliyyə aktivlərinə tətbiq ediləcək. 9 sayılı BMHS çərçivəsində yol verilən zərər norması hesabat tarixində maliyyə aktivlərinin kredit riski əsasında qiymətləndiriləcək.

GKZ modeli ilkin tanınmadan sonra kredit riskinin əhəmiyyətli dərəcədə artdığı məqamlarda yüksək zərər faizi tətbiq edəcək. Müəssisə hesabat tarixində aktivin aşağı kredit riski ilə maliyyə aktivinin kredit riskinin əhəmiyyətli dərəcədə artıb artmadığını müəyyən edə bilər.

Nəzərdə tutulan GKZ faktiki kredit zərəri təcrübəsi əsasında hesablanacaq. Grup müxtəlif müştəri növləri, o cümlədən əlaqədar tərəflər üçün GKZ dəyərlərinin hesablamasını ayrıca aparacaq.

Hecinq uçotu

9 sayılı BMUS hedcinq edilən maliyyə və qeyri-maliyyə risklərinə məruz qalmalar zamanı müəssisələr tərəfindən həyata keçirilən risklərin idarəedilməsi fəaliyyəti ilə daha sıx əlaqə üçün hazırlanmış yeni hedcinq uçotu modeli tətbiq edir.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

3 Standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər (davamı)

Tanınmanın dayandırılması

Maliyyə aktivlərinin və öhdəliklərinin tanınmasının dayandırılması üçün tələblər BMUS-in 39 sayılı standartından irəli gəlir.

Bank bu standartın maliyyə hesabatları üzərindəki təsirini daha sonra qiymətləndirəcəkdir.

15 sayılı BMHS “Müştərilərlə müqavilələrdən gəlirlər” – Yeni (1 yanvar 2018-ci il tarixi və ya ondan sonrakı mühasibat uçotu dövrü üçün qüvvədə olan)

15 sayılı BMHS müştərilərlə bağlanmış müqavilələrdən yaranan gəlirlərin uçota alınmasında istifadə etmək üçün müəssisələr üçün hərtərəfli beş-addım modelini yaradır. O, qüvvədə olduğu müddət ərzində aşağıdakı gəlir standartlarını və onlara dair şərtləri əvəz edəcək:

- 18 sayılı BMUS *Gəlir*;
- 11 sayılı BMUS *Tikinti Müqavilələri*;
- 13 sayılı BMHŞK *Müştərilərin Loyalti Proqramı*;
- 15 sayılı BMHŞK *Daşınmaz Əmlak Tikintisi üzrə Müqavilələr*;
- 18 sayılı BMHŞK *Müştərilərdən Aktivlərin Köçürülməsi*; və
- 31 sayılı SŞK *Reklam xidmətləri cəlb olunmaqla Gəlir-Barter əməliyyatları*.

Modeldəki beş addım aşağıdakılardır:

- Müştəri ilə müqaviləni müəyyənlişdirmək;
- Müqavilədə icra öhdəliklərini müəyyənlişdirmək;
- Əməliyyat qiymətini müəyyən etmək;
- Müqavilədə əməliyyat qiymətinin icra öhdəliklərinə ayrılması; və
- Müəssisə icra öhdəliyindən qane olan zaman gəliri tanımaq.

Gəlirin tanınma məqamı, müqaviləyə düzəlişlər, müxtəlif məsələlərin uçota alınması, müqavilənin bağlanması və yerinə yetirilmə xərcləri, həmçinin digər əlaqəli məsələlərlə bağlı mövzulara dair təlimat da verilib. Eyni zamanda gəlirlə bağlı yeni açıqlamalar da təqdim edilib.

Rəhbərlik 15 sayılı BMHS-in bu maliyyə hesabatlarına təsirini dəyərləndirməkdədir. Bu səbəbdən də hesabatın hazırlanma tarixində təsir məlum deyil. Lakin rəhbərlik 15 sayılı BMHS-ə düzəliş edilmiş keçid yanaşması tətbiq etmək niyyətindədir.

16 sayılı BMHS İcarə (1 yanvar 2019-cu il tarixi və ya ondan sonrakı mühasibat uçotu dövrü üçün qüvvədə olan)

MUBSS yeni standart - 16 sayılı BMHS “İcarə” dərc edib. Yeni standart balans vərəqəsindəki əksər icarələri icarəyə götürənlər üçün vahid model altında təqdim edir və əməliyyat və maliyyə icarələri arasındakı fərqi aradan qaldırır. İcarədarın uçotu isə əsasən dəyişilməz qalır və əməliyyat və maliyyə arasındakı fərq saxlanılır. 16 sayılı BMHS 17 sayılı BMUS “İcarələr” və əlaqədar şərtləri əvəz edir və 1 yanvar 2019-cu ildə başlayan və ya ondan sonrakı dövr üzrə etibarlıdır. 15 sayılı BMHS “Müştərilərlə müqavilələrdən əldə edilən gəlir” də tətbiq edilərsə onun daha erkən tətbiqinə icazə verilir. Rəhbərliyin Bankın maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərəcəyini nəzərdə tutduğu digər hər hansı dərc edilməmiş, lakin qüvvədə minməmiş standart yoxdur.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

4. Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı

4.1 Ümumi mülahizələr

Bu maliyyə hesabatları hər bir aktiv, öhdəlik, mənfəət və xərc üzrə BMHS tərəfindən müəyyən olunmuş ölçü əsaslarından istifadə edilməklə hazırlanıb. Müqayisələrdə önəmli təkrar təsnifləndirmə və ya uyğunlaşdırmaya rast gəlinməyib. Ölçmənin əsasları aşağıda mühəsibat prinsiplərində daha ətraflı təsvir edilib.

4.2 Tərtib edilmənin əsasları

Mühəsibat uçotunun prinsipləri bank tərəfindən il ərzində davamlı olaraq istifadə edilib və əvvəlki ildə istifadə edilən prinsiplərə uyğundur.

Maliyyə hesabatlarının BMHS-ə uyğun hazırlanması rəhbərlikdən mühəsibat uçotunun prinsiplərinin tətbiqinə, bəyan edilmiş aktivlər, öhdəlik, gəlir və xərc məbləğlərinə təsir edə biləcək mühakimələr yürütməyi, hesablamalar aparmağı, fərziyyələr irəli sürməyi tələb edir. Hesablamalar və onların əsasını təşkil edən fərziyyələr davamlı olaraq təkrar nəzərdən keçirilir. Mühəsibat hesablamalarına düzəlişlər hesablamaların nəzərdən keçirildiyi dövr və təsir altında qala biləcək gələcək dövrlər üçün qəbul edilir. Mühəsibat uçotu prinsiplərinin tətbiqi zamanı, maliyyə hesabatlarına ən çox təsir edən hesablamalardakı qeyri-müəyyənlik və mühüm mühakimələrin vacib məqamları haqqında məlumat 4.20 və 4.21-cü bəndlərdə verilir.

4.3 Xarici valyuta ilə əməliyyatlar

Əməliyyat və təqdim olunma valyutası

Bu maliyyə hesabatları Bankın rəsmi və hesabat təqdim etmə valyutası olan Yeni Azərbaycan Manatı (AZN) ilə təqdim edilir.

Xarici valyuta ilə əməliyyatlar və qahqlar

Xarici valyuta əməliyyatları əməliyyat tarixində üstünlük təşkil edən valyuta məzənnəsindən istifadə edilməklə ölçülür (cari valyuta kursu). Bu cür əməliyyatlar və pul vahidlərinin il sonu valyuta kursuna əsasən təkrar ölçülməsi nəticəsində meydana gələn valyuta mübadilə gəlirləri və zərərləri məcmu gəlir hesabatından açılırlar.

İlkin qiymətlə ölçülən qeyri-monetar elementlər əməliyyat tarixinin valyuta məzənnəsindən istifadə edilməklə qiymətləndirilir (yenidən qiymətləndirilmə aparılmır). Ədalətli dəyərlə ölçülmüş qeyri-monetar amillər ədalətli dəyərin müəyyən olunduğu günə aid valyuta məzənnəsindən istifadə edilməklə ölçülür. Xarici valyuta ilə ifadə edilmiş maliyyə aktivləri və öhdəliklərini çevirmək məqsədilə aşağıdakı il sonu valyuta məzənnələrindən istifadə edilmişdir:

	2017	2016
AZN/1 ABŞ dolları (USD)	1.7001	1.7707
AZN/1 Avro (EUR)	2.0307	1.8644
AZN/1 Britaniya funtu (GBP)	2.2881	2.1745
AZN/1 Rus rublu (RUB)	0.0295	0.0293

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

4. Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.4 Maliyyə alətləri

Tanınma, ölçülmə və tanınmanın ləğv edilməsi

Maliyyə Aktivləri və maliyyə öhdəlikləri Bank maliyyə aləti üzrə müqavilənin iştirakçı tərəfinə çevrildikdə müəyyən olunur və ilkin olaraq ədalətli dəyərle əməliyyat xərcləri ilə birgə ölçülür.. Maliyyə aktivləri və öhdəliklərinin adi alqı – satqısı prosesləri hesablaşma tarixi üzrə uçot üsulundan istifadə etməklə tanınır.

Maliyyə aktivlərindən nağd pul axınına müqavilə ilə müəyyən edilmiş hüquqlar etibardan düşdükdə, yaxud maliyyə aktivləri və bütün əhəmiyyətli risklər, eləcə də üstünlüklər köçürüldükdə, maliyyə aktivlərinin bu tanınması ləğv olur.

Etibarlılıq müddəti bitdikdə, ləğv edildikdə, ödəndikdə və ya azad edilmə halında maliyyə öhdəliyinin tanınması aradan qalxır.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri müvafiq olaraq aşağıda təsvir edilən qaydaya əsasən ölçülür.

Maliyyə aktivlərinin təsnifatı və ardıcıl ölçülməsi

Sonradan ölçmə məqsədilə, hedcinq aləti kimi təyin edilmiş və effektiv olan maliyyə aktivlərindən başqa, maliyyə aktivləri ilkin tanınma zamanı aşağıdakı kateqoriyalar üzrə təsnif edirlər:

- Kreditlər və debitor borcları

Kateqoriya ardıcıl ölçməni, yaranan gəlir və xərcin mənfəət, zərər yoxsa başqa bir məcmu gəlir kimim tanındığını müəyyən edir.

Kreditlər və debitor borcları

Kreditlər və debitor borcları tezsatılan qiymətli kağızlar bazarında kotirovka edilməyən sabit və ya dəyişə bilən ödənişli qeyr-derivativ aktivlərdir. İlkin hesablamadan sonra onlar effektiv faiz metodundan istifadə edilməklə amortizasiya edilmiş qiymətlə ölçülür. Heç bir əhəmiyyət kəsb etmədikdə, diskontlaşdırma nəzərə alınmır. Bankın Mərkəzi Banka ödənəcək nağd və qalıq vəsaiti, digər banklara müştərilərə ödənəcək kreditlər və müəyyən aktivlər maliyyə alətləri kateqoriyasına şamil edilir.

Vaxtı ötdükdə və ya konkret əks tərəfin razılığı əməl etməyəcəyinə dair dəlil əldə edildikdə, fərdi əhəmiyyətli debitor borclarına dəyərsizləşmə üzrə baxılır. Ayır-ayrılıqda dəyərsiz hesab olunmadıqda, debitor borcları sənaye, əks tərəfin mənsub olduğu region və digər müştərə kredit riski xüsusiyyətlərinə istinadla müəyyən edilən dəyərsizləşmə qrupları üzrə nəzərdən keçirilir. Bu zaman dəyərsizləşmə zərərinin hesablanması müəyyən edilmiş hər bir qrup üzrə əks tərəf üçün ilkin cərimə faizinə əsaslanır.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

4. Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.4 Maliyyə alətləri

Maliyyə öhdəliklərin təsnifatı və ardıcıl ölçülməsi

Bankın maliyyə öhdəliklərinə bank və maliyyə institutlarından alınmış kreditlər, müştəri depozitləri və müəyyən digər öhdəliklər daxildir.

Maliyyə öhdəlikləri effektiv faiz metodundan istifadə olunmaqla amortizasiya edilmiş qiymətlə ölçülür.

Maliyyə alətlərinin ofset edilməsi

Tanınmış məbləğləri ofset edilməsi üçün qanuni və hüquqi qüvvəyə malik olan hüquq olduqda və xalis əsasda və ya aktivini realizə etmək və eyni zamanda öhdəliyi settle maliyyə aktivləri və öhdəlikləri ofset edildikdə maliyyə vəziyyəti barədə hesabatda xalis məbləğlə göstərilir

4.5 Müştərilərə verilmiş kredit və avanslar

Müştərilərə verilmiş avans və kreditlərə Bank tərəfindən başadılmış və borc alan nağd pul ödəmərkən uçota alınmış kredit və avanslar daxildir. Borclu öhdəliyini yerinə yetirdikdə, yaxud kreditlər satıldıqda və ya silindikdə, sahibliyin bütün riskləri və üstünlükləri ötürüldükdə bu tanınma ləğv olur. Onlar ilkin olaraq bazar qiyməti üstəgəl birbaşa hesaba aid edilə bilən əməliyyat xərcləri ilə qeydə alınır və effektiv faiz metodundan istifadə edilməklə amortizasiya qiyməti ilə ölçülür.

Dəyərsizləşmə

Kreditin dəyərsizləşməsinin baş verdiyini göstərən obyektiv dəlilin mövcudiyyəti halında, dəyərsizləşmiş kreditlər üzrə zərərlər, dərhal tanınır. Dəyərsizləşmə zərərləri ayrıca kreditlər və ya birgə qiymətləndirilmiş qrup kreditləri üzrə hesablanır. Dəyərsizləşmə zərərləri məcmu gəlir hesabatında xərc kimi qeyd olunur. Dəyərsizləşmiş kreditin maliyyə vəziyyəti barədə hesabatdakı balans dəyəri dəyərsizləşmə üzrə ehtiyatlardan istifadə edilməklə azaldılır. Gələcək hadisələrdən gözlənilən zərərlər tanınmır.

Maliyyə aktivini ilkin tanınmadan sonra baş vermiş, etibarlı şəkildə hesablana bilən maliyyə aktivini və ya maliyyə aktivini qrupunun hesablanmış gələcək nağd pul axımına, məbləğ və vaxtına təsir edən bir və ya daha artıq hadisə nəticəsində dəyərsizləşdiyini göstərən dəlil varsa, dəyərsizləşmə üzrə zərərlər dərhal tanınır. Əgər Bank əhəmiyyətliliyindən asılı olmayaraq, ayrıca qiymətləndirilmiş bir maliyyə aktivinin dəyərsizləşdiyini göstərən obyektiv bir dəlilin olmadığını müəyyən edərsə, həmin aktiv oxşar kredit riski xüsusiyyətlərinə malik maliyyə aktivləri qrupuna daxil edir və qrup aktivlərini dəyərsizləşdirmə üzrə qiymətləndirir.

ARMB-nın iqtisadi normativləri ilə yanaşı, Bankın maliyyə aktivinin dəyərsizləşdiyini müəyyən edərkən nəzərə aldığı əsas amillər onun vaxtında ödənmə statusu və müvafiq olduqda, əlaqədar girovun realizə edilə bilməsidir. Dəyərsizləşmənin baş tutduğuna dair obyektiv dəlilin olduğunu müəyyən etmək üçün aşağıdakı əsas meyarlar da həmçinin istifadə edilir:

- Müştərinin biznes modelinin həyat qabiliyyəti və onun maliyyə çətinliklərindən adlayaraq uğurla ticarət etmək, borc öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər nağd pul axını yaratmaq potensialı;
- Başlıca müştərilərdən biri dövlət müəssisəsidir;
- Qiymətli kağızların (və digər kredit kompensasiyalarının) realizasiya qiyməti və sahibliyin uğurla qaytarıla bilmək ehtimalı;
- Borc məbləğinin bərpasına cəlb edilmiş hər hansı xərcin saxlanması ehtimalı;

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

4. Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.5 Müştərilərə verilmiş kredit və avanslar (davamı)

Dəyərsizləşmə (davamı)

- Borclu haqqında banka məlum olan maliyyə məlumatına görə, borclu əsaslı maliyyə çətinliklərindən əziyyət çəkir;
- Borclu müflislik və ya maliyyə baxımından yenidən təşkilatlanma haqqında düşündür;
- Borcluya təsir edən beynəlxalq və ya yerli iqtisadi şərtlər nəticəsində, ödəmə statusunda mənfi dəyişiklik yaranıb.

Kredit, avans və zəmanətlərin silinməsi

Əsas məbləğin ödənməsi üçün real perspektiv olmadıqda, kredit və zəmanətlər (və onunla əlaqədar dəyərsizləşdirmə zərəri ehtiyatı) tam və ya qismən silinir. Təmin edilmiş kredit isə qiymətli kağızın realizəsindən gəlir əldə olunduqda silinir.

Dəyərsizləşmə zərərinin bərpası

Əgər dəyərsizləşmə zərəri növbəti dövrdə azalırsa və bu azalma dəyərsizləşmə tanındıqdan sonra baş vermiş bir hadisə ilə obyektiv şəkildə əlaqələndirilə bilirsə, kredit dəyərsizləşməsi üzrə ehtiyat hesabı müvafiq olaraq azaldılmaqla, artım geri götürülür və bu məcmu gəlir hesabatında tanınır.

4.6 Nağd pul və nağd pul ekvivalentləri

Nağd pul və nağd pul ekvivalentləri məlum nağd pul məbləğlərinə asanlıqla çevrilə bilən və əhəmiyyətsiz qiymət dəyişikliyi riskinə malik amillərdir. Nağd pul və nağd pul ekvivalentlərinə Mərkəzi Bankdakı nağd pul vəsaiti və vəsait qalığı digər banklardakı müəyyən edilmiş müddəti üç ay və daha az olan balanslar daxildir. Nağd pul və nağd pul ekvivalentləri maliyyə vəziyyəti barədə hesabatda bu balansların cari bazar qiyməti ilə uçota alınır.

4.7 Digər aktivlər

Digər aktivlər bazar qiymətinin ilkin tanınması ilə və müvafiq olaraq effektiv faiz metodundan istifadə edilməklə, amortizasiya edilmiş qiymətlə ölçülülər.

4.8 Dəyərsizləşmənin yoxlanması

Maliyyə aktivləri

Mənfəət və zərər vasitəsilə cari bazar qiyməti ilə ölçülənlər istisna olmaqla, bütün maliyyə aktivləri, heç olmasa, hər hesabat dövründə dəyərsizləşmə yoxlamasından keçirlər. Maliyyə aktivləri maliyyə aktivləri və ya maliyyə aktivləri qrupunun dəyərsizləşdiyinə dair obyektiv dəlil mövcud olduqda dəyərsizləşirlər.

Banka ödənməli olan məbləğlər üzrə borclunun əhəmiyyətli maliyyə çətinlikləri, müflis olmaq ehtimalı və ödəmələrin kəsilməsi dəyərsizləşmə göstəricisi kimi nəzərə alınır.

Dəyərsizləşmə üzrə məsrəflər mənfəət və zərər kimi tanınır.

Dəyərsizləşmə üzrə zərərlər maliyyə aktivinin bərpa edilə bilən məbləğindəki artım dəyərsizləşmə tanındıqdan sonra baş vermiş hadisə ilə obyektiv şəkildə əlaqələndirilə bildikdə bərpa edilir.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

4. Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.8 Dəyərsizləşmənin yoxlanması (davamı)

Maliyyə aktivləri (davamı)

Maliyyə aktivləri, ehtiyat aktivlər ehtiyat hesabında istifadə ilə dəyərsizləşmişsə, zərərin məbləği məcmu gəlir hesablarında "inzibati və ümumi xərclər" başlığı altında tanınır. Bu cür aktivlər silindikdə, silinmə müvafiq ehtiyat hesabına münasibətdə yerinə yetirilir. Daha əvvəl silinmiş məbləğlərin sonrakı bərpası əməliyyat xərci kimi qeydə alınır.

Qeyri-Maliyyə aktivləri

Dəyərsizləşmənin qiymətləndirilməsi məqsədilə aktivlər çoxsaylı müstəqil nağd daxil olmaların olduğu ən aşağı səviyyələrdə qruplaşdırılırlar. (pul vəsaiti yaradan aktivlər). Nəticədə bəzi aktivlər dəyərsizləşmə nöqtəyi-nəzərindən bəziləri isə pul vəsaitinin cəlb edilməsi aktivini kimi yoxlanırlar.

Hadisələr və ya şəraitdə baş verən dəyişikliklər balans dəyərinin bərpa edilməmək ehtimalına işarə etdikdə, ayrıca aktivlərin və ya pul vəsaiti cəlb edən aktivlərin dəyərsizləşməyə münasibətdə yoxlaması aparılır.

Aktivin və ya nağd pul axını cəlb edən aktivin balans dəyəri, satış və istifadə üzrə bazar qiymətindən yüksək olan əvəzi ödənen məbləği ötdüyü halda dəyərsizləşmə zərəri tanınır. İstifadə qiymətini müəyyən etmək üçün rəhbərlik hər bir nağd pul axını yaradan aktiv üçün gözlənilən pul axını və bu pul axınlarının cari dəyərini hesablamaq üçün müvafiq faiz dərəcəsini müəyyən edir.

Daha əvvəl tanınmış dəyərsizləşmə göstəriciləri artıq mövcud olmaya biləcəyindən bütün aktivlər sonradan təkrar qiymətləndirilir. Əgər pul axını yaradan aktivin əvəzi ödənen məbləği balans dəyərini ötürsə, dəyərsizləşmə xərcləri bərpa edilir.

4.9 Banklara, maliyyə təşkilatlarına və müştərilərə ödənəcək vəsaitlər

İlkin olaraq bu vəsaitlər bazar qiyməti ilə əməliyyat xərcləri nəzərə alınmaqla tanınır. Kreditlər və depozitlər daha sonra amortizasiya edilmiş qiymətlə bəyan edilir, gəlirlər (xalis əməliyyat xərci) və öhdəliyin bağlanma qiyməti arasındakı hər hansı fərq effektiv faiz metodundan istifadə olunmaqla, kredit və depozit dövrü üzrə məcmu gəlir hesabatında tanınır.

4.10 Digər öhdəliklər

Digər öhdəliklər ilkin olaraq bazar qiyməti ilə daha sonra isə effektiv faiz metodu istifadə olunmaqla amortizasiya olunmuş qiymətlə ölçülür.

4.11 Maliyyə alətlərinin əvəzləşdirilməsi

Maliyyə aktivləri və öhdəlikləri əvəzləşdiriləndir və yalnız tanınmış məbləğin əvəzləşdirilməsi üçün qanuni hüquq mövcud olduqda və xalis metodla ödəmə, yaxud aktivin realizə edilməsi ilə eyni zamanda öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulursa, xalis məbləğ maliyyə vəziyyəti haqqında hesabatda bəyan edilir.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

4. Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.12 Əmlak və avadanlıq

Əmlak və avadanlıqlar ilkin olaraq aktivlərin istifadə yerinə gətirməsi və Bankın rəhbərliyi tərəfindən müəyyən edilmiş məqsədə istifadə edilməsi üçün işlək vəziyyətə salınmasına cəkilən xərclər daxil olmaqla cəkilmiş xərclərlə tanınır.

Bu aktivlər sonradan Əmlak və avadanlıq satınalma qiyməti ilə, müvafiq olduqda sonrakı köhnəlmə və dəyərsizləşdirmə zərəri ilə uçota alınır.

İş və xidmətlərin istehsalı, inzibati məqsədlər üçün istifadə edilən bina maliyyə vəziyyəti haqqında hesabatda yenidənqiymətləndirilmiş dəyərlə, sonrakı köhnəlmə və dəyərsizləşdirmə zərəri nəzərə alınmaqla göstərilir, hansı ki, bu yenidən qiymətləndirmə tarixinə ədalətli dəyər hesab edilir. Yenidənqiymətləndirmə kifayət qədər dövrü olaraq aparılır ki, nəticədə binanın xərc metodu ilə uçota alınan qalıq dəyəri hesabat tarixinə ədalətli dəyərindən əhəmiyyətli fərqlənir.

Aktivin qalıq dəyərində yenidənqiymətləndirmə ilə bağlı istənilən artım digər məcmu gəlirlərin kreditində və "yenidənqiymətləndirmədən artım" kimi kapitalda açıqlanır. Artım o zaman mənfəət və ya zərər hesabında tanınır ki, bu artım həmin aktivə görə əvvəllər mənfəət və ya zərər hesabında tanınan zərəri bağlamağa yönəldilsin və qalan fərq isə digər məcmu gəlirlərdə tanınır.

Aktivin qalıq dəyərində yenidənqiymətləndirmə ilə bağlı istənilən azalma cari ilin mənfəət və ya zərər hesabında tanınır. Bu azalma birbaşa kapitalda yenidənqiymətləndirmədən artımın azalmasına aid edilir və yaranan fərq mənfəət və ya zərərdə tanınır.

Köhnəlmə azalan balans metodu ilə əmlak və avadanlığın təqribi qalıq dəyərinin qeyd edilməsi məqsədilə tanınır. Bir qayda olaraq, tətbiq edilən dövrlər aşağıdakı kimidir:

• Binalar	100 il
• Mebel və avadanlıq	4 il
• Avadanlıq	5 il
• Kompüterlər	4 il
• Avtomobillər	4 il
• Digər aktivlər	5 il

Qalıq dəyəri və faydalı istifadə dövrünün hesablamaları, aktivin təkrar hesablanmasıdan asılı olmayaraq, zəruri olduqca yenilənir.

Əmlak və avadanlığın satışından yaranan gəlir və ya zərər satın alma gəlirləri ilə aktivlərin balans dəyəri arasındakı fərq kimi müəyyən olunur və "digər gəlirlər" başlığı altında verilir və ya zərər kimi tanınır.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

4. Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.13 Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlərə əməliyyatlarda istifadə olunan proqram təminatı daxildir. Onlar kapitallaşdırılmış xərclər azalan balans metodu ilə hesablanmış faydalı istifadə dövrləri üzrə amortizasiya edildikdə hesabatla salınırlar, çünki bu aktivlər limitli hesab edirlər. Qalıq dəyərləri və faydalı istifadə müddətləri hər hesabat dövründə təkrar nəzərdən keçirilir. Bundan əlavə, onlar 4.8-ci qeyddə təsvir edilən qaydaya uyğun olaraq, dəyərsizləşmə yoxlamasından keçirlər. Proqram təminatının faydalı istismar müddəti 10 ildir.

Proqram təminatının saxlanması ilə əlaqədar xərclər, başqa sözlə "petç"lərin və digər kiçik yenilənmələrin, eləcə də qurulma məsrəfləri xərclərə yazılır.

Əmlak və avadanlığın satışından yaranan gəlir və ya zərər gəlirlə aktivlərin balans dəyəri arasındakı fərq kimi müəyyən olunur və "digər gəlirlər" başlığı altında gəlir və ya zərər kimi tanınır.

4.14 İcarəyə götürülmüş əmlak

Əməliyyat lizinqi – icarəyə götürən

İcarəçinin sahibkarlıqla əlaqədar risk və üstünlüklərin əhəmiyyətli bir hissəsini boynuna götürdüyü lizinq əməliyyat lizinq kimi təsnif edilir. Əməliyyat lizinqi üzrə ödənişlər icarə müddəti ərzində bərabər məbləğ ayırımları əsasında amortizasiya metodu ilə xərc kimi tanınır. Əlaqədar məsrəflər xərclərə aid edilir.

4.15 Kapital və ehtiyatlar

Nağd vəsait və digər maliyyə aktivlərinin köçürülməsi üçün heç bir müqavilə öhdəliyi olmadıqda, səhmlər kapital kimi təsnif edilir. Birbaşa kapital alətlərinin buraxılmasına aid edilə bilən əlavə xərclər kapitalda vergilər ödəndikdən sonrakı mənfəət kimi göstərilir. Bölüşdürülməmiş mənfəətə bütün cari və əvvəlki dövrə aid bölüşdürülməmiş mənfəət daxildir. Səhmdarlarla bütün əməliyyatlar kapital daxilində ayrıca uçota alınır.

4.16 Ehtiyatlar, şərti öhdəliklər və şərti aktivlər

Cari öhdəliklər keçmiş bir hadisə nəticəsində, Bankdan iqtisadi resursların axmasına səbəb ola biləcəyi təqdirdə və əgər məbləğlər etibarlı şəkildə hesablanırsa, ayrılmış məbləğ müəyyən edilir. Bu resurs axınının vaxtı və məbləği isə qeyri-müəyyən qala bilər. Cari öhdəlik keçmişdə baş vermiş bir hadisənin nəticəsi olan hüquqi və ya konstruktiv öhdəlikdən irəli gəlir.

Öhdəliklərin yerinə yetirilməsi üçün dərin və rəşional inam olduqda, zəmanət iddiası və digər balansdan kənar öhdəliklər üçün ayrılmış məbləğ müəyyən edilir. Gözlənilən ödəmələr debet müştəri hesabı ilə tanınır. Əsas fəaliyyətlər üzrə gələcək zərərlər üçün ehtiyat tanınmır.

Pulun müvəqqəti dəyəri əhəmiyyətli olduqda, ehtiyatlar öz cari qiymətlərinə diskontlaşdırılır

Bütün ehtiyatlar hər hesabat dövründə təkrar nəzərdən keçirilir və həmin dövr üçün ən yaxşı qiymətləndirməyə uyğunlaşdırılır.

Cari öhdəliklərin nəticəsi kimi iqtisadi resursların mümkün çıxış axını demək olar, qeyri-mümkün və ya uzaq ehtimal hesab olunduqda, biznes birləşməsi zamanı ehtimal edilməmiş heç bir öhdəlik tanınmır.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

4. Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.17 Əməkdaşların imtiyazları

Qısa müddətli imtiyazlar

Bank bütün daimi əməkdaşlarına ödənişli məzuniyyət verir. Ödənişli məzuniyyətlər üzrə gözlənilən məsrəflər əməkdaş müəyyən edilmiş bu məbləğin artmasına gətirib çıxaran xidmətlər göstərdikdə və ya məzuniyyət günləri üst-üstə toplanmadıqda xərc kimi tanınır. Bu cür məzuniyyətlərin qalığı maliyyə hesabatında heç bir öhdəlik qeydə alınmadığı halda maliyyə ilinin sonunda əməkdaşlara ödənilir.

Müəyyən edilmiş təqaüd planı

Bank dövlət tərəfindən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, təsis edilmiş Sosial Təminat Fonduna ödənişlər edir. Bu ödənişlər Bank və müvafiq əməkdaş tərəfindən ümumi əməkhaqqının 22 % və 3 % məbləğində ayrılır. Təqaüd zamanı bütün təqaüd imtiyazı ödənişləri Dövlət Pensiya Fondu tərəfindən həyata keçirilir.

4.18 Gəlirin tanınması

Faiz gəliri və xərci

Bütün faizli maliyyə alətləri üçün faiz gəlir və xərcləri effektiv faiz metodundan istifadə edilməklə, məcmu gəlir hesabatında "faiz gəliri" və "faiz xərci" başlıqları altında tanınır.

Effektiv faiz metodu maliyyə aktivinin və ya maliyyə öhdəliyinin amortizasiya dəyərinin hesablanması və müvafiq dövr üzrə faiz gəlirinin və faiz xərclərinin bölüşdürülməsi metodudur. Effektiv faiz dərəcəsi hesablanmış gələcək nağd pul ödənişlərini və ya daxil olan vəsaitləri maliyyə alətinin gözlənilən faydalı istismar müddəti üzrə və ya müvafiq olduqda, daha qısa müddətdə maliyyə aktivinin və ya maliyyə öhdəliyinin xalis balans dəyərinə dəqiq diskontlaşdırılan dərəcədir. Effektiv faiz dərəcəsi hesablanan zaman Bank, maliyyə alətinin bütün müqavilə şərtlərini nəzərə alınmaqla, nağd pul vəsaiti axınını hesablayır, lakin kreditlər üzrə gələcək zərərlər nəzərə alınmır. Səmərəsiz kreditlər üzrə faiz gəliri qüvvədə olan iqtisadi normativlərə uyğun olaraq mədaxil əsasında tanınır.

Haqq və komissiya gəliri

Haqq və komissiya gəlirləri bir qayda olaraq, xidmət təmin edildikdə, kumulyativ metodla tanınır.

4.19 Vergiqoyma

Mənfəət vergisi üzrə xərclər cari və təxirə salınmış vergi xərclərinin cəmindən ibarətdir.

Cari

Cari vergi xərcləri il üzrə vergiyə cəlb olunan mənfəətə əsaslanır. Vergiyə cəlb olunan mənfəət mənfəətə və zərər haqqında hesabatda göstərilən xalis mənfəətdən fərqlənir, çünki vergiyə cəlb olunan mənfəətə digər illərdə vergiyə cəlb olunan və ya tutulan gəlir və xərc maddələri daxil deyil, bundan əlavə o, heç vaxt vergiyə cəlb olunmayan və vergi tutulmayan maddələri ehtiva etmir. Bankın cari vergi xərcləri hesabat dövründə qüvvəyə minən və ya balans hesabatı tarixində qüvvəyə minən vergi dərəcələrindən istifadə edilməklə hesablanır.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

4. Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.19 Vergi qoyma (davamı)

Təxirə salınmış

Təxirə salınmış vergilər – maliyyə hesabatlarındakı aktiv və öhdəliklərin balans dəyərləri ilə vergiyə cəlb olunan mənfəətin hesablanması istifadə olunan müvafiq vergi bazaları arasında yaranan fərqlərdən bərpa edilməsi və ya ödənilməsi gözlənilən vergilərdir, bu vergilər balans hesabatının öhdəlik metodu əsasında uçota alınır. Təxirə salınmış vergi öhdəlikləri adətən bütün vergiyə cəlb olunan müvəqqəti fərqlər üçün tanınır, təxirə salınmış vergi aktivləri isə istifadə edilən tutulmalı müvəqqəti fərqlərə qarşı yaranması ehtimal edilən vergiyə cəlb olunan mənfəətin həcmində tanınır.

Əgər müvəqqəti fərq vergiyə cəlb olunan mənfəətə və maliyyə mənfəətinə təsir etməyən əməliyyatlar üzrə digər aktiv və öhdəliklərin ilkin tanınmasından yaranarsa, bu cür öhdəliklər və aktivlər tanınmır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər balans hesabatı tarixində nəzərdən keçirilir və aktivlərin bütün hissəsini və ya müəyyən hissəsini bərpa etməsi üçün kifayət qədər vergiyə cəlb olunan mənfəətin mövcudluğu ehtimal edilməyən həcmdə azaldılır.

Təxirə salınmış vergi öhdəliklər üzrə hesablaşmanın aparıldığı və ya aktivlərin realizə olunduğu dövrdə tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə hesablanır. Təxirə salınmış vergi mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilir və ya hesabatın kredit balansına yazılır, lakin təxirə salınmış verginin birbaşa kapitala və hesabatın kredit balansına yazıldığı hallar istisna təşkil edir, çünki bu halda təxirə salınmış vergi səhmdar kapitalı ilə bağlı olur.

Təxirə salınmış mənfəət vergisi aktivləri və təxirə salınmış mənfəət vergisi öhdəlikləri aşağıdakı hallarda maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilir:

- Bank cari mənfəət vergisi aktivlərini cari mənfəət vergisi öhdəlikləri ilə əvəzləmək hüququna malik olduqda;
- Təxirə salınmış mənfəət vergisi aktivləri və təxirə salınmış mənfəət vergisi öhdəlikləri vergi orqanı tərəfindən eyni təşkilatdan tutulan mənfəət vergisinə aid olduqda.

Azərbaycan Respublikasında Bankın fəaliyyətinə şamil ediləcək müxtəlif başqa vergi növləri də mövcuddur. Bu vergilər mənfəət və zərər haqqında hesabat əməliyyat xərclərinin komponentləri kimi daxil edilir.

4.20 Mühəsibat uçotu prinsiplərinin tətbiq edilməsində mühüm rəhbərlik mühakiməsi

Maliyyə hesabatlarına ciddi təsiri olan əsas mühəsibat uçotu prinsiplərinin tətbiq edilməsində əhəmiyyətli rəhbərlik mühakimələri aşağıdakılardır. Vacib hesablamalardakı qeyri-müəyyənlik 4.21-cü bənddə təsvir edilir.

Əlaqədar tərəf əqdlərinin ilkin qəbulu

İşlərin normal gedisatında Bank əlaqədar tərəflərlə əqdə daxil olur. İAS 39 münasib qiymətlər əsasında maliyyə instrumentlərinin ilkin qəbulunu tələb edir. Fəal bazarın olmadığı bu cür əqdlərin bazar, yaxud qeyri-bazar kredit faizləri ilə qiymətləndirildiyini müəyyən edərkən cəza tətbiq edilir. Bu cəzanın əsasında əlaqədar olmayan tərəflərlə bağlanan bənzər əqdlərin qiymətləndirilməsi və effektiv kredit faizi təhlili dayanır. Əlaqədar tərəflərlə bağlanan əqdlər 25-ci qeyddə açıqlanır.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

4 Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.20 Mühəsibat uçotu prinsiplərinin tətbiq edilməsində mühüm rəhbərlik mühakiməsi (davamı)

Müddətli kreditlər

Bank yerli kreditorlardan aldığından daha aşağı faizlə hökumətdən uzun müddətli maliyyə dəstəyi alır. Bu cür dəstək nəticəsində Bank əlverişli şərtlərlə xüsusi müştərilərinə (xüsusi kredit proqramları vasitəsilə) vəsait təqdim edə bilər. Rəhbərlik bu cür instrumentlərin ilkin qəbulu zamanı gəlir və itkilərin meydana çıxması məsələsini nəzərdən keçirmişdir. Əqdlər əlaqədar olmayan tərəflərlə bağlandığı üçün rəhbərlik, bu vəsaitlərin və əlaqədar kreditlərin bazar faizləri ilə olduğu və ilkin qəbul edilmiş gəlir və itki məsələsinin ortaya çıxmayacağı qənaətinə gəlir. Bu qərarı verərkən rəhbərlik, həmçinin bu instrumentlərin ayrıca bazar segmenti olması faktını da nəzərə almışdır.

4.21 Hesablamanın qeyri-müəyyənliyi

Maliyyə hesabatı hazırlanarkən, rəhbərlik aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və ölçülməsi ilə əlaqədar bir sıra mühakimələri, hesablama və fərziyyələri öz üzərinə götürür. Faktiki nəticələr rəhbərliyin mühakimə hesablama və fərziyyələrindən fərqli ola bilər və nadir halda hesablanmış nəticələrə bərabər olur. Aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və ölçülməsi üzərində ciddi təsiri olan mühakimə, hesablama və fərziyyələr barədə məlumat aşağıda verilir.

Əmlak və avadanlığın, investisiya əmlakı və qeyri-maddi aktivlərin dəyərsizləşməsi

Aktiv və ya nağd pul vəsaiti cəlb edən aktivin balans dəyəri əvəzlənə bilən məbləği ötdükdə, dəyərsizləşmə zərəri tanınır. Əvəzlənən məbləği müəyyən etmək üçün rəhbərlik hər bir nağd pul vəsaiti yaradan aktivin gələcək nağd vəsait axınıni hesablayır və bu nağd pul axınlarının cari qiymətini hesablamaq üçün münasib faiz dərəcəsini təyin edir. Gözlənilən nağd pul axınlarını ölçən zaman rəhbərlik gələcək əməliyyatların nəticələri barədə fərziyyələr yürüdüür. Bu fərziyyələr gələcək hadisələr və şəraitlərlə əlaqədar olur. Faktiki nəticələr fərqli ola və növbəti maliyyə ilində Bankın aktivlərində əsaslı uyğunlaşdırmaya səbəb ola bilər.

Əksər hallarda, müvafiq diskont normasının müəyyən edilməsinə bazar riskinə müvafiq uyğunlaşdırmanın və aktivə xas risk amillərinin lazımcı uyğunlaşdırılmasının hesablanması daxil olur.

Müştərilərə verilən kreditlər üçün ayrılmış ehtiyat

Hesabat dövründə hesablama qeyri-müəyyənliyinin gələcək və digər başlıca mənbələri ilə əlaqədar, növbəti maliyyə ili çərçivəsində aktiv və öhdəliklərin balans dəyərlərinin əhəmiyyətli uyğunlaşdırılması ilə bağlı ciddi risk daşıyan əsas fərziyyələr aşağıda müzakirə olunur:

Müştərilərə verilən avans və kreditlər amortizasiya edilmiş qiymətlə ölçülür. Dəyərsizləşmə zərərləri üçün ehtiyatların hesablanması mühüm mühakimələrin yürüdülməsi daxildir. Rəhbərliyin bankın kredit portfoliosunda meydana gələn zərərləri kifayət qədər silə biləcəyini güman etdiyi səviyyədə saxlamaq məqsədilə, Bank dəyərsizləşmə zərərlərini hesablayır. Səmərəsiz kreditlər üzrə ehtiyatların hesablanması aktivin silinməsi və belə silinmə halında zərər ehtimalı əsasında aparılır. Bu qiymətləndirmələr tarixi təcrübəyə əsaslanan statistika texnikasından istifadə edilməklə aparılır. Bu təsbit olunanlar rəhbərliyin mühakiməsi və qüvvədə olan iqtisadi normativlərin tətbiqi ilə tamamlanır.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****4 Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)****4.21 Hesablaşmanın qeyri-müəyyənliyi (davamı)****Amortizasiya edilə bilən aktivlərin istifadə müddəti**

Rəhbərlik hər hesabat dövründə Bank aktivlərinin gözlənilən istifadəsindən çıxış etməklə, əmlak, avadanlıq, investisiya əmlaki və qeyri-maddi aktivlərin daxil olduğu amortizasiya edilə bilən aktivlərin istifadə müddətini təkrar nəzərdən keçirir. Texniki aşınma, xüsusilə proqram təminatı və IT avadanlıqları ilə əlaqədar olaraq faktiki nəticələr fərqli ola bilər.

Əmlakının və avadanlıqların ədalətli dəyəri

Müstəqil qiymətləndirici hesabat dövründən fərqli bir tarixdə bazar qiymətini müəyyən etdikdə, rəhbərlik son əməliyyatların, qonşu və bitişik ərazilərin cari bazar qiymətinə əsaslanmaqla, əmlakının ədalətli qiymətini hesablayır.

5 Pul vəsaiti və Mərkəzi Bankda qalıq vəsaitlər

	2017 AZN	2016 AZN
Kassada nağd pul qalığı	37,203	17,122
Mərkəzi bankda yerləşdirilmiş vəsaitlər, məcburi minimal ehtiyat fondu çıxılmaqla	8,892	666
Nağd və nağd pul ekvivalentləri daxil olmaqla (6-cı qeyd)	46,095	17,788
Mərkəzi bankda məcburi minimal ehtiyat fondu	2,045	1,661
	48,140	19,449

Məcburi minimal ehtiyat fondundan bankın gündəlik əməliyyatlarında istifadə edilmir. Kassada nağd pul qalığı, mərkəzi bankda vəsaitlər və məcburi minimal ehtiyat depozitləri faizsizdir.

Hesabat tarixinə buraya blok edilmiş müxbir hesabı SIFIR qalığı ilə (2016: 7 AZN) daxildir.

6 Nağd pul və nağd pul ekvivalentləri

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məqsədləri üçün nağd pul və nağd pul ekvivalentlərinə aşağıdakı komponentlər daxildir:

	2017 AZN	2016 AZN
Nağd və Mərkəzi Bankdakı pul vəsaitləri (5-ci qeyd)	46,095	17,788
Digər banklardakı pul vəsaitləri (7-ci qeyd)	12,580	4,153
Digər aktivlər	850	-
	59,525	21,941

7 Digər banklardakı pul vəsaitləri

Müxbir hesablar	12,707	4,199
Çıxılsın: Dəyərsizləşmə zərərinə görə ehtiyat (7.1-ci qeyd)	(127)	(46)
	12,580	4,153

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****7.1 Zərər itkisinə görə vəsait**

	2017	2016
	AZN	AZN
Yanvarın 1-nə qalıq,	46	221
İllik ehtimal olunan zərərə görə ehtiyat	81	-
Bərpa edilmə	-	(175)
Dekabrın 31-nə qalıq	127	46

8 Müştərilərə verilmiş kredit və avanslar

	2017	2016
	AZN	AZN
Kredit və avanslar	424,028	388,333
Yığılmış faiz gəliri	5,647	4,310
	429,675	392,643
Çıxılsın : ehtimal olunan zərərlər üçün ehtiyat (8.1-ci qeyd)	(36,045)	(28,902)
	393,630	363,741

Müştərilərə verilən kredit və avanslar illik 3.2% - 27 % arasında faiz gəlirinə malikdir (2016: illik 3.2% - 25 %) .

İcarə məhdudiyyətlərinin pozulması ilə bağlı 24.1 qeydə istinad edin.

Müştərilərə verilən kredit və avansların sənaye üzrə təhlili

	2017	2016
	AZN	AZN
Nəqliyyat	398,053	366,349
Fərdi şəxslər	21,798	21,912
Ticarət və xidmət sektoru	4,177	72
	424,028	388,333

Müştərilərə verilən kredit və avansların valyuta təhlili

	2017	2016
	AZN	AZN
AZN	158,335	156,369
USD	253,636	222,896
EUR	12,057	9,068
	424,028	388,333

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****8. Müştərilərə verilmiş kredit və avanslar****8.1 Ehtimal edilən zərər üçün ayrılmış ehtiyat**

	2017	2016
	AZN	AZN
Yanvarın 1-nə olan qalıq	28,902	14,138
İl üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat	7,214	14,856
Aktivlərin hesabdən silinməsi	(8)	(488)
Bərpa olunmuş məbləğlər	(63)	396
Dekabr ayının 31-nə olan qalıq	36,045	28,902

Təsnif edilmiş kredit və avanslar, ehtimal edilən zərərlər

	2017			
	Kredit və avanslar	Toplanmış faizlər	Cəmi kredit və avanslar	Ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat
	AZN	AZN	AZN	AZN
- Riskli	3	-	3	2
- Pis	16,563	2,749	19,312	18,319
	16,566	2,749	19,315	18,321
Kafi	407,462	2,898	410,360	17,724
	424,028	5,647	429,675	36,045

	2016			
	Kredit və avanslar	Toplanmış faizlər	Cəmi kredit və avanslar	Ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat
	AZN	AZN	AZN	AZN
- Qeyri-kafi	83	2	85	34
- Pis	16,730	1,549	18,279	17,453
	16,813	1,551	18,364	17,487
Kafi	371,520	2,759	374,279	11,415
	388,333	4,310	392,643	28,902

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatmış il üzrə (min Azərbaycan manatı ilə)

9 Əmlak və avadanlıq

2017	Mebel və avadanlıq AZN	Kompyuter lər AZN	Avtomobilər AZN	Digər aktivlər AZN	İcarənin təkmilləşdiriləsi AZN	Ümumi AZN
Ümumi balans dəyəri						
2017-ci il yanvarın 1-nə qalıq	2,291	810	584	275	723	4,683
Əlavələr	717	58	78	30	746	1,629
Silinmə	(10)	(21)	-	-	-	(31)
2017-ci il dekabrın 31-nə qalıq	2,998	847	662	305	1,469	6,281
Yığılmış köhnəlmə						
2017-ci il yanvarın 1-nə qalıq	1,419	366	330	104	135	2,354
Köhnəlmə xərcləri	225	140	78	37	47	527
Silinmə	(10)	(21)	-	-	-	(31)
2017-ci il dekabrın 31-nə qalıq	1,634	485	408	141	182	2,850
2017-ci il 31 dekabr tarixinə qalıq dəyəri	1,364	362	254	164	1,287	3,431

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

9 Əmlak və avadanlıq (davamı)

2016	Binalar AZN	Mebel və avadanlıq AZN	Kompyuter lar AZN	Avtomobillər AZN	Digər aktivlər AZN	icarənin təkmiləşdirilməsi AZN	Cəmi AZN
Ünvanı balans dəyəri							
2016-cı il yanvarın 1-nə olan qalıq	1,500	2,008	551	600	271	723	5,653
Əlavələr	-	314	297	14	4	-	629
Silinmə	(1,500)	(31)	(38)	(30)	-	-	(1,599)
2016-cı il dekabrın 31-nə olan qalıq	-	2,291	810	584	275	723	4,683
Yığılmış köhnəlmə							
2016-cı il yanvarın 1-nə olan qalıq	5	1,182	330	279	62	91	1,949
Köhnəlmə xərcləri	4	266	72	67	42	44	495
Silinmə	(9)	(29)	(36)	(16)	-	-	(90)
2016-cı il dekabrın 31-nə qalıq	-	1,419	366	330	104	135	2,354
2016-cı il 31 dekabr tarixinə qalıq dəyəri	-	872	444	254	171	588	2,329

Rəhbərlik hesab edir ki, 2017-ci il 31 dekabr tarixindən sonra avadanlıq və əmlakın balans dəyərində dəyərsizləşmə olmamışdır. (2016: Sıfır). Heç bir əmlak və avadanlıq öhdəliklər üçün təminat qismində girov qoyulmamışdır.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****10 Digər aktivlər**

	2017 AZN	2016 AZN
Vergilər Nazirliyi və digər dövlət müəssisəsindən alınacaq vəsaitlər	-	633
Digər aktivlər	300	326
Hesablaşma müddətində məbləğlər	3,710	1,292
Avans ödənişlər	440	313
	4,450	2,564
Çıxılsın : ehtimal olunan zərər	-	-
	4,450	2,564

*Digər daxil olan vəsaitlərə nağd vəsaitlər və onun ekvivalentinə daxil edilmiş rəqabətli hesablaşma şərtləri əsasında xarici valyutanın satışından əldə edilmiş 850 AZN (2016: Sıfır) daxildir (qeyd 6).

11 Bank və maliyyə təşkilatlarından kredit və depozitlər

	2017 AZN	2016 AZN
Mərkəzi Bankdan ödəniləcək vəsaitlər	17,751	22,696
Digər banklardan və maliyyə institutlarından depozitlər	88,729	90,548
Azərbaycan İpoteka Fonduna ödəniləcək vəsaitlər	3,471	2,644
	109,951	115,888

Azərbaycan Respublikası Mərkəzi Bankından alınmış kreditlər illik 3% (2016: illik 3%) faiz dərəcəsinə malik, və təminatlıdır. Cəmi 17,751 AZN bir ay ərzində qaytarılmalıdır.

Digər banklardan və maliyyə institutlarından alınmış kreditlər illik 3-6,67% (2016: illik 3-7,78%) faiz dərəcəsinə malik və təminatlıdır, on iki ay ərzində qaytarılmalıdır.

Azərbaycan İpoteka Fondundan alınmış kreditlər illik 4% (2016: illik 4%) faiz dərəcəsinə malik və təminatlıdır; və bütün kreditlər on iki aydan sonra qaytarılmalıdır (2016: 12 aydan sonra).

12 Müştərilərdən alınmış depozitlər

	2017 AZN	2016 AZN
Cari hesablar	80,241	43,012
Müddətli depozitlər	161,385	126,907
Müddətli depozit üzrə toplanmış faiz xərcləri	429	222
	242,055	170,141

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****12 Müştərilərdən alınmış depozitlər (davamı)****Müddətli depozitlər**

Bu depozitlər təminatlıdır və illik 1%-8% arasında faiz dərəcəsinə malikdir (2016: illik 1,5% -12%).

Müştəriləri depozitlərinin sənaye üzrə təhvil

	2017	2016
	AZN	AZN
Fərdi şəxslər	201,232	156,018
Ticarət	6,021	4,143
Kənd təsərrüfatı	9	-
Tikinti	26	26
İctimai təşkilatlar	-	132
Nəqliyyat və kommunikasiya	34,212	9,598
Digər	555	224
	<u>242,055</u>	<u>170,141</u>

13 Digər öhdəliklər

	2017	2016
	AZN	AZN
Dövlət təşkilatlarına ödənməli olan	208	24
Yığılmış və digər ödənişlər	3,876	1,489
	<u>4,084</u>	<u>1,513</u>

14 Nizamnamə kapitalı

Bankın nizamnamə kapitalı yalnız tam ödənməmiş nominal dəyəri 154 AZN olan (2016: AZN 149,5) adi səhmlərdən ibarətdir. Bütün səhmlər dividend almaq, kapitalın qaytarılması və səhmdarların iclasında bir səs hüququ verir.

	2017	2016
	AZN	AZN
Buraxılmış və tam ödənməmiş səhmlər: dekabrın 31-nə	679	679
Dekabrın 31-də buraxılışına icazə verilmiş səhmlər	679	679
Dekabrın 31-də təsdiqlənmiş, buraxılmış və tam ödənilmiş səhmlər (AZN ilə)	<u>104,601</u>	<u>101,545</u>

Bank 31 dekabr 2017 (2016: sıfır) tarixində başa çatmış il ərzində adi səhmlər üzrə dividend hüququ elan etmədi. İl ərzində bank adi səhmlərin nominal dəyərini 149,5 AZN-dən 154 AZN-ə yüksəltmişdir.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****15 Xalis faiz gəlirləri**

	2017	2016
	AZN	AZN
Faiz gəlirləri		
- Digər banklardakı vəsaitlər üzrə faiz	2	191
- Müştərilərə verilmiş kreditlər üzrə faiz	26,623	25,738
- Zəmanətlər üzrə faiz	1,178	306
	<u>27,803</u>	<u>26,235</u>
Faiz xərcləri		
-Banklardan və maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə faiz	6,540	7,244
-Müştərilərdən alınacaq vəsaitlər üzrə faiz	5,211	5,881
	<u>11,751</u>	<u>13,125</u>
Xalis faiz gəlirləri	<u>16,052</u>	<u>13,110</u>

16 Xarici valyuta əməliyyatları üzrə xalis gəlir

Məzənnələr arasında fərq – xalis	(296)	(372)
Diling əməliyyatları üzrə – xalis	9,379	11,228
Cəmi	<u>9,083</u>	<u>10,856</u>

17 Haqq və komissiya gəlirləri

Plastik kartlarla əməliyyatlar	6,011	2,859
Hesablaşmalar	2,082	1,655
Pul vəsaitləri ilə əməliyyatlar	1,373	1,303
Qaranatiya görə komissiya	29	1
Cəmi	<u>9,495</u>	<u>5,818</u>

18 Haqq və komissiya xərcləri

Plastik kartlarla əməliyyatlar	1,942	1,028
Hesablaşmalar	463	314
Qaranatiya üzrə komissiya	80	72
Digər	120	30
Cəmi	<u>2,605</u>	<u>1,444</u>

19 Digər gəlirlər

Müxtəlif gəlirlər	<u>36</u>	<u>61</u>
-------------------	-----------	-----------

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****20 Köhnəlmə və amortizasiya xərcləri**

	2017	2016
	AZN	AZN
Əmlakın və avadanlığın köhnəlməsi	527	495
Qeyri-maddi aktivlərin amortizasiyası	43	30
Cəmi	570	525

21 İnzibati və ümumi xərclər

	2017	2016
	AZN	AZN
Reklam və marketing	13,358	3,837
Əmək haqqı və müavinətlər	4,030	3,482
İcarə	2,020	1,892
Təmir və istismar	495	185
Sığorta	487	291
Hüquqi və peşəkar xidmət haqları	300	95
Təhlükəsizlik	394	285
Rabitə	177	147
Ofis ləvazimatları	125	125
Səyahət və əyləncə	103	98
Avtomobil xərcləri	71	59
Gəlir vergisindən başqa vergilər	50	83
Kommunal xidmətlər	39	26
Əsas vəsaitlərdən istifadəyə görə zərər	-	159
Digər	490	375
Cəmi	22,139	11,139

22 Vergiqoyma

Azərbaycanın kommersiya və vergi qanunvericiliyi xüsusilə müxtəlif təfsirlərə və düzəlişlərə səbəb ola bilər. Əlavə olaraq, rəhbərliyin vergi qanunvericiliyinin təfsiri vergi orqanlarının təfsirindən fərqli ola bilər, əməliyyata vergi orqanları fərqli yanaşa bilər və nəticədə bankdan əlavə verginin, cərimə və faizin ödənilməsi tələb edilə bilər. Rəhbərlik hesab edir ki, Bank vergi qanunvericiliyinə əsaslı şəkildə riayət edir.

	2017	2016
	AZN	AZN
Cari vergi	539	445
Təxirə salınmış vergi	-	(110)
	539	335

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****22 Vergi qoyma (davamı)****22.1 Cari vergi****Vergi xərcləri və mühasibat mənfəəti arasında əlaqələr**

	2017	2016
	AZN	AZN
Vergidən əvvəlki mühasibat mənfəəti	2,138	1,881
20% ilə hesablanmış vergi (2016: 20%):		
- Mühasibat mənfəəti üzrə	427	376
- Vergi məqsədləri üçün çıxılmayan xərclər üzrə	112	(104)
- Əvvəlki dövrlər üzrə mənfəət vergisi	-	173
- Təxirə salınmış vergilərin bərpası	-	(110)
İl üzrə gəlir vergisi xərcləri	539	335

Rəhbərlik hesab edir ki, Bank onun əməliyyatlarına şamil olunan vergi qanunvericiliyinə əsaslı qaydada riayət edir.

23 Aidiyyəti tərəflərlə əməliyyatlar

Bank normal fəaliyyətini həyata keçirərkən, Beynəlxalq Mühasibat Standartları Şurası tərəfindən dəstəklənən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında verilən aidiyyəti tərəf anlayışına daxil olan qurumlarla işgüzar fəaliyyət aparır. Bu əməliyyatlar bank normal fəaliyyətini keçirərkən aparılır və iki tərəfin razılaşdığı məbləğlə ölçülür.

Bu maliyyə hesabatlarının məqsədləri üçün, qurumlar Bank birbaşa və ya dolayısı ilə qurumların maliyyə və maliyyə əməliyyatlarına ciddi təsir göstərmək imkanına malik olduğu və ya əksinə Bank və ya digər quruma ümumi nəzarətə və ya ciddi təsirə məruz qaldığı halda Banka aidiyyəti olan hesab olunur.

İl ərzində aidiyyəti tərəflərlə uçota alınmış əməliyyatların təfərrüatları növbəti səhifədə göstərilir.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****23 Aidiyyəti tərəflərlə əməliyyatlar (davamı)****23.1 Aidiyyəti tərəflərlə bağlı qalıqlar****Müştərilərə verilmiş kreditlər və avanslar**

	2017 AZN	2016 AZN
Kredit və avanslar		
(a) Səhmdarlar	5,937	13,818
(b) Səhmdar müəssisələr	4,106	-
(c) Əsas idarəetmə personalı	14	100
(d) Digər əlaqəli tərəflər	595	287
	<u>10,652</u>	<u>14,205</u>
Hesablanmış faiz gəliri		
(a) Səhmdarlar	30	37
(b) Eyni nəzarət altında olan müəssisələr	23	-
(c) Əsas idarəetmə personalı	1	-
(d) Digər əlaqəli tərəflər	-	1
	<u>54</u>	<u>38</u>
Cəmi	<u>10,706</u>	<u>14,243</u>

Müştərilərdən depozitlər

	2017 AZN	2016 AZN
Müddətli depozitlər		
(a) Səhmdar	37,143	63,007
(b) Əsas idarəetmə personalı	-	53
(c) Digər əlaqəli tərəflər	38,978	4,678
	<u>76,121</u>	<u>67,738</u>
Cari/müddətsiz hesablar		
(a) Səhmdarlar	6,093	9,562
(b) Eyni nəzarət altında olan müəssisələr	867	804
(c) Əsas idarəetmə personalı	40	89
(d) Digər əlaqəli tərəflər	6,341	5,632
	<u>13,341</u>	<u>16,087</u>
Müddətli depozitlərə hesablanmış faiz xərcləri		
(a) Səhmdarlar	255	118
(b) Digər əlaqəli tərəflər	68	7
	<u>323</u>	<u>125</u>
Cəmi	<u>89,785</u>	<u>83,950</u>

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****23 Aidiyyəti tərəflərlə əməliyyatlar (davamı)****23.2 Məcmu gəlir hesabatına daxil edilmiş məbləğlər****Faiz gəlirləri**

	2017	2016
	AZN	AZN
(a) Səhmdarlar	730	466
(b) Eyni nəzarət altında olan müəssisələr	100	114
(c) Əsas idarəetmə personalı	8	10
(d) Digər əlaqəli tərəflər	42	23
	<u>880</u>	<u>613</u>

Faiz xərcləri

(a) Səhmdarlar	2,251	3,777
(b) Əsas idarəetmə personalı	-	2
(c) Digər aidiyyəti tərəflər	484	202
	<u>2,735</u>	<u>3,981</u>

Əsas idarəetmə personalının məvacibi

	2017	2016
	AZN	AZN
Əsas idarəetmə personalının məvacibi	<u>451</u>	<u>378</u>

Hesablaşmalar üzrə haqq və komissiya gəlirləri

Hesablaşmalar üzrə haqq və komissiya gəlirləri	<u>808</u>	<u>1,646</u>
--	------------	--------------

Əlaqəli tərəflərin adından verilmiş qarantiyalar

Eyni nəzarət altında olan müəssisələr	<u>1,864</u>	<u>2,580</u>
---------------------------------------	--------------	--------------

Əməliyyat xərcləri – Reklam xərcləri

Səhmdar	<u>11,774</u>	<u>-</u>
---------	---------------	----------

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

24 Şərti öhdəliklər, şərti aktivlər və təəhhüdlər

Normal fəaliyyəti həyata keçirərkən bank müştərilərinin ehtiyaclarını ödəmək məqsədilə balansdankənar risklərlə maliyyə alətlərində tərəf qismində çıxış edir. Müxtəlif dərəcələrdə kredit risklərinə məruz qalan həmin alətlər maliyyə vəziyyəti haqqında hesabatda əks olunmur.

Bank balansdankənar şərti öhdəliklərin və təəhhüdlərin qəbul edilməsində balansə daxil olan əməliyyatlarla eyni kredit siyasəti və idarəetmə siyasətlərini tətbiq edir.

	2017	2016
	AZN	AZN
Müştəri adından verilmiş zəmanətlər	78,482	48,001
Kredit xətləri	264,214	11,331

Hesabat tarixinə Bankın heç bir ciddi kapital təəhhüdləri olmamışdır (2017: Sıfır).

Əməliyyat mühiti

Azərbaycan kimi formalaşan bazarlar inkişaf etmiş ölkələrdən daha çox iqtisadi, siyasi, sosial, hüquqi və qanunvericilik risklərinə məruz qalır. Keçmişdə olduğu kimi, faktiki və ya ehtimal edilən maliyyə problemləri və ya formalaşan iqtisadiyyatlara investisiya qoyuluşu ilə əlaqədar hiss edilən risklərdə artım Azərbaycanın investisiya mühitinə və bütövlükdə iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Azərbaycanda fəaliyyət göstərən bizneslərə təsir göstərən qanun və nizamnamələr sürətlə dəyişməyə davam edir. Azərbaycan daxilində vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şəkildə şərh olunur və digər hüquqi və maliyyə əngəlləri hal-hazırda Azərbaycanda fəaliyyət göstərən şirkətlərin üzləşdiyi çətinlikləri daha da artırır. Azərbaycanın gələcək iqtisadi istiqaməti hüquqi, tənzimləyici və siyasi hadisələrlə yanaşı hökumətin tətbiq edəcəyi iqtisadi, maliyyə və valyuta siyasətlərindən asılıdır. 21 fevral 2015 tarixindən etibarən Azərbaycan manatı ABŞ dolları qarşısında xeyli dəyərsizləşmişdir. Hökumət 21 dekabr 2015 tarixindən üzən məzənnəyə keçmişdir. Bununla yanaşı, Hökumət il boyu tənzimləyici qurumun kursundan maksimum və minimum yayınma məhdudiyyətlərini ləğv etmişdir və artıq Bank bazarın tələb və təklifi əsasında öz məzənnəsini müəyyən edir.

2009 və 2010-cu illərdə Azərbaycanın maliyyə və kapital bazarlarına mənfi təsir göstərmiş ümumdünya iqtisadi böhranı bitdikdən sonra ölkə iqtisadiyyatı 2011 və 2012-ci illərdə dirçəlməyə başladı. Bununla yanaşı, mühüm iqtisadi qeyri-müəyyənliklər hələ də qalmaqdadır. Qlobal maliyyə sistemlərində sistemli risklərdən qaynaqlanan mənfi dəyişikliklər, o cümlədən kredit mühitinin çətinləşməsi, yaxud neft-qaz qiymətlərində düşüş Azərbaycanın iqtisadiyyatını yavaşlada və ya parçalaya bilər. Nəticədə isə Qrupun kapitalla çıxışında problem yarana, ümumilikdə isə onun biznes fəaliyyəti, fəaliyyətinin nəticələri, maliyyə vəziyyəti və perspektivi mənfi təsirlə məruz qala bilər. Azərbaycan geniş həcmdə neft-qaz hasil və ixrac etdiyi üçün iqtisadiyyatı bu sahədəki qiymət tərəddüdlərinə qarşı olduqca həssasdır.

Hüquqi proseslər

Zaman-zaman və biznesin normal gedişatı zamanı Bank müştəri və rəqiblərindən iddialar alır. Rəhbərliyin fikrinə görə, heç bir maddi itkiyə məruz qalınmayıb və bu səbəbdən bu maliyyə hesabatlarında nəzərdə tutulmayıb.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

24 Şərti öhdəliklər, şərti aktivlər və təəhhüdlər (davamı)

Vergiqoyma

Azərbaycan Respublikasının kommersiya qanunvericiliyi, o cümlədən vergi qanunvericiliyi birdən çox şərhə yol verə bilər. Bununla yanaşı, biznes fəaliyyətləri ilə bağlı özbaşına qərarlar verən vergi

orqanları riski mövcuddur. Əgər rəhbərliyin Qrupun biznes fəaliyyəti ilə bağlı qərarından asılı olaraq rəftar vergi orqanları tərəfindən təqdir edilməzsə, Qrup əlavə vergi, cərimə və faizlərin tətbiqinə məruz qala bilər.

Bu cür qeyri-müəyyənlik maliyyə alətlərinin qiymətləndirilməsi, ehtimal edilən zərərə görə şərtlərin dəyərləndirilməsi və sövdələşmələrin bazar qiyməti ilə əlaqədar ola bilər. Bununla yanaşı, bu cür qeyri-müəyyənlik vergi tutulan mənfəətin düzgün qiymətləndirilməməsi kimi, müştərilərə verilən kredit və avanslar, o cümlədən alınan vəsaitlər üzrə ehtimal edilən zərərə görə təminat və bərpa edilmə arasında müvəqqəti fərqlərin dəyərləndirilməsi ilə əlaqədar ola bilər.

Ümumilikdə, vergi ödəyiciləri audit ilindən əvvəl gələn üç təqvim ilinə müvafiq olaraq vergi auditinə tabe tutulurlar. Lakin tamamlanmış audit yoxlamaları daha yüksək vəzifəli vergi müfəttişi tərəfindən əlavə yoxlamanın aparılması ehtimalını istisna etmir.

24.1 Tənzimləyici prudensial əmsallara uyğunluq

Azərbaycan Respublikasının Maliyyə Bazarı üzrə Müşahidə Qurumu müvafiq maliyyə hesabatları əsasında hesablanmış prudensial əmsallara uyğunluq tələb edir. Bank 31 Dekabr 2017-ci il tarixinə göstərilən iki əmsalı istisna etməklə bu əmsallara uyğun olub.

- i) Bankın hər bir tərəf üzrə verdiyi kreditlərin maksimum məbləği, verilmiş kredit üzrə qoyulmuş təminatın bazar dəyərinin, həmin kreditin 100%-indən az olduğu və ya qoyulmuş girovun bazar dəyərinin hər hansı bir başqa şəkildə kredit dəyərinin 150%-indən aşağı olduğu təqdirdə Bankın cəmi kapitalının 7%-indən artıq olmamalıdır. 31 Dekabr 2017-ci il tarixinə Bank tələb olunan həddləri keçmişdir.
- ii) 31 Dekabr 2017-ci il tarixində Bank onun cəmi kapitalını 10% keçmiş 3 müştəriyə kredit verdi.

25 Kapital adekvatlığı və idarə edilməsi

Kapitalın idarə edilməsi siyasətləri və prosedurları

Kapitalın idarə edilməsinin məqsədi əsas işgüzar strategiyada və tənzimləyici qurumun minimal tələbləri ilə müəyyən edildiyi kimi Bankın kapital tələblərinin ödənilməsi üçün yetərli kapitalın təmin edilməsindən ibarətdir. Kapitalın idarə edilməsi prosesi Müşahidə Şurası tərəfindən idarə olunur. Müşahidə Şurası həm daxili, həm də normativ tələblərə uyğun olaraq Bankın kapital vəziyyətinin idarə edilməsi üçün cavabdehdir. Müşahidə Şurası, həmçinin, likvidlik, kapital, risk və mənfəətlik baxımından, Bankın aktivlərinin, öhdəliklərinin və maliyyələşdirmə mənbələrinin həcmi və qarışığını nəzərdən keçirir.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****25. Kapital adekvatlığı və idarə edilməsi (davamı)****Kapitalın idarə edilməsi siyasətləri və prosedurları (davamı)**

Bankda kapitalın idarə edilməsi:

- Tənzimləyicilər tərəfindən müəyyən edilmiş kapital tələblərinə həmkarlarla müqayisəli əməl edilməsinə;
- Kapital xərclərinin təklifinin fəal idarə edilməsinə və və kapitalın axın sürətinin artırılmasına;
- Kapitalın vaxtında yenidən bölüşdürülməsinə imkan yaradılması üçün kapitalın yerləşdirilməsində strateji və taktik çevikliyin artırılmasına;
- Bankın resurslarının optimal yerləşdirilməsinə imkan yaradılması üçün Bankın aktivlərinin likvidliyinin artırılmasına;
- Bankın gözlənilməyən hadisələrə qarşı qorunmasına və güclü reytingin təmin edilməsinə;
- Bankın səhmdarlarına adekvat gəlir təmin etməyə davam edə bilməsi üçün onun fasiləsiz fəaliyyət göstərmək imkanının qorunmasına;
- Bankın genişlənməsinə imkan yaradılması üçün münasib qiymətlə adekvat kapitalın (kvantum daxil olmaqla) münasib qiymətlə mövcudluğunun təmin edilməsinə; və
- Müvafiq kapital elementlərinin qarışığı təmin olunmaqla, kapitalın ümumi aşağı dəyərinin əldə edilməsinə yönəldilir.

Kapital adekvatlığı nisbəti

Qanunvericiliklə kapital adekvatlığının təmin edilməsi üçün müəyyən edilmiş cəmiyyət tədbirləri Bankdan cəmi və 1-ci dərəcəli kapitalının dəyərinin və risk əsasında ölçülmüş aktivlərinə nisbətinin lazımi səviyyədə saxlanmasını tələb edir. Kapitalın risk əsasında ölçülmüş aktivlərə nisbəti Bazel Komitəsinin tətbiq etdiyi prinsiplərdən istifadə etməklə tənzimləyici qurumun təsdiq etdiyi qaydalara uyğun olaraq və dəyərsizləşmə itkilərinə ayırmaları çıxmaqla aktivlərə və balansdankənar təəhhüdlərə aşağıdakı risk hesablamalarının tətbiqi vasitəsilə hesablanmışdır.

	2017	2016
	AZN	AZN
Saxlanılan məcmu kapital cəmi	116,248	106,973
1-ci dərəcəli kapital	104,538	103,146
Risk əsasında ölçülmüş aktivlərin cəmi	808,734	705,781
Cəmi məcmu kapital nisbəti (minimal tələb 10% (2016: 10%))	13.24%	14.61%
1-ci dərəcəli kapitalla nisbəti (minimal tələb 5% (2016: 5%))	11.77%	14.54%

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****26 Maliyyə aktivləri və öhdəliklərin təsnifatı**

Maliyyə vəziyyəti haqqında hesabatada təqdim olunmuş balans dəyərləri aşağıdakı aktiv və öhdəlik kateqoriyalarına aiddir:

	Qeydlər	2017 AZN	2016 AZN
Maliyyə aktivləri:			
Borclar və debitorlar:			
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	5	48,140	19,449
- Digər Banklarda olan qalıqlar	7	12,580	4,153
- Müştərilərə verilmiş kredit və avanslar	8	393,630	363,741
- Digər aktivlər		4,010	1,618
		<u>458,360</u>	<u>388,961</u>
 Maliyyə öhdəlikləri:			
Amortizasiya olunmuş dəyərə əsasən hesablanmış:			
- Bank və maliyyə təşkilatlarından kredit və	11	109,951	115,888
- Müştərilərdən depozitlər	12	242,055	170,141
- Digər öhdəliklər		3,876	1,489
Cəmi		<u>355,882</u>	<u>287,518</u>

27 Maliyyə alətləri ilə bağlı risklər**27.1 Maliyyə alətlərinin ədalətli dəyəri**

Ədalətli dəyər, məlumatlı və istəkli tərəflərin arasında normal bazar əməliyyatı zamanı aktivin qarşılığında veriləcək və ya öhdəliyi qarşılayacaq məbləğə deyilir. Bu səbəblə, tarixi dəyər metodu ilə hesablanan qalıq dəyəri və ədalətli dəyər arasında fərq ola bilər. Ədalətli dəyər anlayışının kökündə, müəssisənin fəaliyyət göstərməyə davam etməsi, eləcə də müəssisənin likvidasiyaya, əməliyyatlarının əhəmiyyətli miqyasda məhdudlaşdırılmasına və ya zərərli şərtlərlə əməliyyat həyata keçirməyə niyyəti və məcburiyyəti olmaması fərz olunur. Rəhbərliyin təxminlərinə əsasən, Bankın maliyyə aktivləri və öhdəliklərinin təxmini ədalətli dəyəri aşağıdakı kimidir:

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)****27.1 Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)**

	2017		2016	
	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN
Maliyyə aktivləri:				
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	48,140	48,140	19,449	19,449
- Digər Banklardakı vəsaitlər	12,580	12,580	4,153	4,153
- Müştərilərə verilmiş kredit və avanslar	393,630	393,630	363,741	363,741
- Digər aktivlər	4,010	4,010	1,618	1,618
Cəmi	458,360	458,360	388,961	388,961
	2017		2016	
	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	109,951	109,951	115,888	115,888
- Müştəri depozitləri	242,055	242,055	170,141	170,141
- Digər öhdəliklər	3,876	3,876	1,489	1,489
Cəmi	355,882	355,882	287,518	287,518

Maliyyə öhdəliklərini təmin etmək üçün kifayət qədər maliyyə aktivləri mövcuddur.

Maliyyə aktivlər və öhdəliklərinin ədalətli dəyəri ierarxik strukturda 3 səviyyədə təsnifləşdirilmişdir. Bundan başqa, Bank başqa hüquqi şəxslərin səhmlərində iştirak portfelinə malik deyil.

- 1-ci səviyyə : ədalətli dəyər ölçüləri bənzər aktiv və öhdəliklər üzrə aktiv bazarlarda fəal bazar qiymətlərindən (nizamlanmış) alınır;
- 2-ci səviyyə : ədalətli dəyər ölçüləri 1-ci səviyyəyə daxil olan fəal bazar qiymətlərindən başqa, bu aktivlər və öhdəliklər üzrə müşahidə edilə bilən digər məlumatlardan birbaşa (yəni, birbaşa qiymətlərdən) və ya dolay (yəni, qiymətlər vasitəsilə) olaraq alınır;
- 3-cü səviyyə : ədalətli dəyər ölçüləri aktivlər və öhdəliklər üzrə müşahidə edilə bilməyən əhəmiyyətli məlumatlardan (müşahidəsi mümkün olmayan məlumatlar) istifadə edən qiymətləndirmə üsulları vasitəsilə alınır.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)****27.1 Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)**

Aşağıdakı cədvəl 31 dekabr 2017 və 31 dekabr 2016-cı ildə başa çatmış illər üzrə ədalətli dəyerdə qeydə alınan maliyyə alətlərinin təhlilini müxtəlif ədalətli dəyər səviyyələrinin mərhələləri üzrə əks etdirir:

31 dekabr 2017-ci il	1-ci Səviyyə AZN	2-ci Səviyyə AZN	3-cü Səviyyə AZN	Cəmi AZN
Ədalətli dəyərlə açıqlanan aktivlər				
- Nağd vəsaitlər və Mərkəzi Bankda qalıqlar	48,140	-	-	48,140
- Digər banklarda qalıqlar	-	-	12,580	12,580
- Müştərilərə kredit və avanslar	-	-	393,630	393,630
- Digər aktivlər	-	-	4,010	4,010
Ədalətli dəyərlə açıqlanan öhdəliklər:				
- Maliyyə institutlarından və banklardan kredit və depozitlər	-	-	109,951	109,951
- Müştərilərdən depozitlər	-	-	242,055	242,055
- Digər öhdəliklər	-	-	3,876	3,876
31 dekabr 2016-cı il				
Ədalətli dəyərlə açıqlanan aktivlər				
- Nağd vəsaitlər və Mərkəzi Bankda qalıqlar	19,449	-	-	19,449
- Digər banklarda qalıqlar	-	-	4,153	4,153
- Müştərilərə vermiş kreditlər və avanslar	-	-	363,741	363,741
- Digər aktivlər	-	-	1,618	1,618
Ədalətli dəyərlə açıqlanan öhdəliklər				
- Maliyyə institutlarında və banklarda kredit və	-	-	115,888	115,888
- Müştərilərdən depozitlər	-	-	170,141	170,141
- Digər öhdəliklər	-	-	1,489	1,489

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri

Bankın biznesi riskləri hədəf götürmək və onları peşəkarlıqla idarə etməkdən ibarətdir. Bankın risk idarəetməsinin əsas funksiyaları Bank üçün bütün əsas riskləri müəyyən etmək, həmin riskləri ölçmək, risk mövqelərini idarə etmək və kapital bölgüləri müəyyən etməkdən ibarətdir. Bazar, mal və ən üstün bazaar təcrübəsini əks etdirmək üçün Bank müntəzəm qaydada öz risk idarəetmə siyasət və sistemlərini nəzərdən keçirir.

Bankın məqsədi risklə və əvəz ödənişi arasında müvafiq balansı yaratmaq və Bankın maliyyə işinə potensial mənfi təsirləri minimallaşdırmaqdır.

Bank riskə daxili və ya kənar amillərin səbəb ola biləcəyi əvvəlcədən məlum zərər və ya mənfəətlər kimi baxır.

Bankın risk idarəetməsi baş ofis tərəfindən, Müşahidə Şurası ilə sıx əməkdaşlıq çərçivəsində əlaqələndirilir. Nəzarət Şurası ümumi risk idarəetməsi üçün yazılı prinsiplər, həmçinin xarici valyuta mübadilə riski, faiz dərəcə riski, kredit riski və qeyri-mənfəətli maliyyə alətlərindən istifadə kimi xüsusi sahələri əhatə edən yazılı siyasətləri təmin edir.

Maliyyə alətlərinə münasibətdə Bank müxtəlif risklərə məruz qalır. Bankın kateqoriya üzrə maliyyə aktiv və öhdəliklərinin icmalı 26-cı qeyddə verilmişdir. Əsas risk növlərinə bazar riski, kredit riski, likvidlik riski və əməliyyat riski aiddir.

Bazar riski

Bazar riski bazar dəyər və dərəcələrinin dəyişə bilməsi riskidir və bu mənfəətlilik və/ya kapitalla mənfi təsir göstərə bilər. Bank onun gündəlik əməliyyatları ilə bağlı olan, faiz dərəcələri və valyutada açıq mövqelərdən irəli gələn bir sıra bazaar risklərinə məruz qalır. Bunların hamısı ümumi və xüsusi bazar yerdəyişmələrinə məruz qalır. Bazar riskinin məqsədləri üçün rəhbərlik özünün əsas bazar riski amillərini səhm mövqeyi ilə bağlı risk, faiz dərəcə riski və xarici valyuta riski kimi müəyyən edir. Üstünlük təşkil edən bazar riski xarici valyuta riski və faiz dərəcə riskidir. Bankın kapital bazar əməliyyatları olmadığına görə səhm mövqeyi ilə bağlı riskə ciddi məruz qalmır.

Bir siyasət kimi, Bank bazar dəyər və dərəcələrində mənfi təsirlərdən qorunmaq və öz açıq mövqələrinin risk/əvəz ödənişi profilini optimallaşdırmaq üçün bazar risklərini müəyyən etmək, ölçmək, izləmək və nəzarət etmək istəyir. Nəzarət Şurası əsasən, bazar riski siyasətinin işlənilib-hazırlanması və icrası, risk ölçmə/izləmə metodologiyasının işlənilib-hazırlanması və icrası və məhdudiyyətlərə qarşı bazar risklərinə baxış və hesabatə nəzarət edir.

Xarici valyuta riski

Xarici valyuta riski maliyyə alətinin ədalətli dəyəri və ya gələcək vəsait axınları xarici valyuta mübadiləsi məzənnələrində dəyişikliklərə görə dəyişkən olacaq.

Xarici valyuta mübadilə riski gəlirlər və/ya kapitalın xarici valyuta məzənnələrində dəyişikliklərə görə dəyişkən olması riskidir. Bankın xarici valyutaya məruzqalması nağd xarici valyuta, digər banklardakı balanslar, müştərilərə kredit və avans ödənişləri, bank və maliyyə institutlarından kredit və depozitlər və müştərilərdən depozitlərdən ibarətdir.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)****27.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)****Xarici valyuta riski (davamı)**

Bank öz xarici valyutaya məruzqalmasını xarici valyuta aktiv və öhdəliklərini tutuşdurmaqla idarə edir. Xalis açıq mövqe və qarşı tərəfin mədudiyyətləri risk konsentrasiyasının məhdudlaşdırılması üçün müəyyən edilmişdir.

Bankı valyuta riskinə məruz qoyan xarici valyuta denominasiyalı maliyyə aktiv və öhdəlikləri aşağıda açıqlanır. Bu məbləğlər hesabatın son tarixinə AZN məzənnəsi ilə rəhbərliyə təqdim edilən məbləğlərdir:

	Xarici valyuta movqeyi			
	ABD AZN	AVRO AZN	Digər AZN	Cəmi AZN
31 dekabr 2017				
- Maliyyə aktivləri	277,040	20,842	2,264	300,146
- Maliyyə öhdəlikləri	(269,828)	(20,717)	(2,267)	(292,812)
Xalis valyuta movqeyi	7,212	125	(3)	7,334
31 dekabr 2016				
- Maliyyə aktivləri	238,511	16,126	399	255,036
- Maliyyə öhdəlikləri	(238,106)	(14,880)	(1,363)	(254,349)
Xalis valyuta movqeyi	405	1,246	(964)	687

Aşağıdakı cədvəl “yerdə qalan digər məsələlər dəyişməz qalır” şərti ilə bankın maliyyə aktivləri, maliyyə öhdəlikləri və ABŞ dolları/AZN mübadilə məzənnəsi və AVRO/AZN mübadilə məzənnəsinə münasibətdə vergidən əvvəl mənfəət/(zərər) və kapitalın həssaslığını nümayiş etdirir. Bu, 31 dekabr 2017-ci ildə başa çatan il üzrə ABD/AZN mübadilə məzənnəsində $\pm 10\%$ dəyişikliyi qəbul edir (2016: $\pm 10\%$). AVRO/AZN mübadilə məzənnəsi üçün $\pm 10\%$ dəyişiklik nəzərə alınır (2016: $\pm 10\%$). Bu faiz nisbətlərinin hər ikisi ötən 12 ay ərzində mübadilə məzənnələrində orta bazar dəyişkənliyinə əsasən müəyyən edilmişdir. Həssaslığın təhlili Bankın hər hesabatvermə tarixində saxlanan xarici valyuta maliyyə alətlərinə əsaslanır.

Əgər AZN müvafiq olaraq, ABŞ dollarına qarşı 10% (2016: 15%) və AVROYA qarşı 10% (2016: 10%) möhkəmlənmiş olsa idi, bunun aşağıdakı təsirləri olardı:

	Vergidən əvvəl mənfəət/(zərər)			Kapital		
	ABD AZN	AVRO AZN	Cəmi AZN	ABD AZN	AVRO AZN	Cəmi AZN
31 dekabr 2017	721	13	(2)	577	10	(2)
31 dekabr 2016	61	125	185	49	100	148

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)****27.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)****Xarici valyuta riski (davamı)**

Əgər AZN müvafiq olaraq, ABD-yə qarşı 10% (2016: 15%) və AVROYA qarşı 10% (2016: 10%) zəifləmiş olsa idi, bunun aşağıdakı təsirləri olardı:

	Vergidən əvvəl mənfəət/(zərər)			Kapital		
	USD	EUR	Total	USD	EUR	Total
	AZN	AZN	AZN	AZN	AZN	AZN
31 dekabr 2017	(721)	(13)	2	(577)	(10)	2
31 dekabr 2016	(61)	(125)	(185)	(49)	(100)	(148)

Xarici valyuta məzənnələrinə məruzqalma xarici əməliyyatların həcmindən asılı olaraq, il ərzində dəyişkən olur. İstənilən halda yuxarıdakı təhlil Bankın xarici valyuta riskinə məruz qalmasını əks etdirir.

Faiz dərəcəsi riski

Pul vəsaiti axını üzrə faiz dərəcə riski maliyyə alətinin gələcək vəsait axınlarının bazardakı faiz dərəcələrində dəyişikliyə görə dəyişkən olacağı riskidir. Ədalətli dəyər faizi dərəcəsi riski maliyyə alətinin bazarda faiz dərəcəsi risklərində dəyişikliyə görə dəyişkən olacağı riskidir.

Bank dəyişiklikləri təsirlərinə məruzqalmanı bazardakı faiz dərəcələrinin üstünlük təşkil edən səviyyələrində həm öz ədalətli dəyəri və həm də vəsait axını riskləri üzrə götürür. Bu cür dəyişikliklər nəticəsində faiz marjaları çoxala bilsə də, gözlənilməz yerdəyişmələr baş verdikdə zərərləri azalda bilər. Müşahidə Şurası faiz dərəcəsinin yenidən dəyərləndirilməsi və risk dəyərinin səviyyəsinə məhdudiyyətlər qoyur və bunu Risk İdarəetmə Mütəxəssisi izləyir.

Bankın borc üzrə dəyərli kağızlara investisiyaları sabit faiz dərəcələri ödəyir.

Aşağıdakı cədvəldə, vergidən əvvəlki mənfəətin/(zərərin) və kapitalın faiz dərəcələrindəki mümkün $\pm 1\%$ (2016: $\pm 1\%$) dəyişikliyə qarşı həssaslığını təqdim edir. Bu dəyişikliklər, bazarın hazırkı vəziyyətini müşahidə edilməsi nəticəsində mümkün hesab edilmişdir. Hesablamalar hər bir dövr üçün orta bazar faiz dərəcəsinin dəyişməsinə və hər hesabat tarixində əldə olan, faiz dərəcələrindəki fərqa qarşı həssaslıq göstərən faizli maliyyə alətlərinə əsasən aparılmışdır. Bütün digər dəyişənlər sabit saxlanmışdır.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)****27.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)****Faiz dərəcəsi riski (davamı)**

	Vergidən əvvəlki mənfəət/zərər		Kapital	
	AZN	AZN	AZN	AZN
31 dekabr 2017	+1%	-1%	+1%	-1%
Maliyyə aktivləri:				
- Müştərilərə verilmiş kredit və avanslar	3,936	(3,936)	3,149	(3,149)
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	(1,100)	1,100	(880)	880
- Müştərilərdən depozitlər	(1,618)	1,618	(1,295)	1,295
	<u>1,218</u>	<u>(1,218)</u>	<u>974</u>	<u>(974)</u>

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Faiz dərəcəsi riski (davamı)

Aşağıdakı cədvəl faiz dərəcəsinin yenidən dəyərləndirilməsi zamanı ortaya çıxan uyğunsuzluqların həcmi göstərir:

31 dekabr 2017-ci il	Effektiv orta faiz dərəcəsi	1 ay ərzində	1 - 3 ay	3 ay - 1 il	1 - 5 il	5 ildən yuxarı	Faizsiz	Cəmi
Maliyyə aktivləri:	%	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	-	-	-	-	-	-	48,140	48,140
- Digər banklardakı pul vəsaitləri	-	-	-	-	-	-	12,580	12,580
- Müştərilərə verilmiş kredit və avanslar	6.99	8424	8948	47313	317972	10,973	-	393,630
- Digər aktivlər	-	-	-	-	-	-	4,010	4,010
		8,424	8,948	47,313	317,972	10,973	64,730	458,360
Maliyyə öhdəlikləri:								
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	5.73	2,639	45,586	56,349	1,905	3,472	-	109,951
- Müştərilərdən depozitlər	6.05	323	9,166	58,633	93,692	-	80,241	242,055
- Digər öhdəliklər	-	-	-	-	-	-	3,876	3,876
		2,962	54,752	114,982	95,597	3,472	84,117	355,882
Faizin yenidən dəyərləndirilməsi zamanı ortaya çıxan xalis fərq		5,462	(45,804)	(67,669)	222,375	7,501	(19,387)	102,478

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları
31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

- 27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)**
27.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Faiz dərəcəsi riski (davamı)

Aşağıdakı cədvəl faiz dərəcəsinin yenidən dəyərləndirilməsi zamanı ortaya çıxan uyğunsuzluqların həcmi göstərir:

31 dekabr 2016-ci il	Effektiv orta faiz dərəcəsi	1 ay ərzində	1 - 3 ay	3 ay - 1 il	1 - 5 il	5 ildən yuxarı	Faizsiz	Cəmi
Maliyyə aktivləri:	%	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN
- Nağd və Markəzi Bankda pul vəsaitləri	-	-	-	-	-	-	19,449	19,449
- Digər banklardakı pul vasitələri	-	-	-	-	-	-	4,153	4,153
- Müştərilərə verilmiş kredit və avanslar	7	83,437	3,703	31,374	232,749	12,478	-	363,741
- Digər aktivlər	-	313	-	-	-	-	2,251	2,564
		83,750	3,703	31,374	232,749	12,478	25,853	389,907
Maliyyə öhdəlikləri:								
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	6.15	2,500	48,005	62,747	-	2,636	-	170,141
- Müştərilərdən depozitlər	6.21	83,235	10,647	26,954	6,071	-	43,234	115,888
- Digər öhdəliklər	-	-	-	-	-	-	1,489	1,513
		85,735	58,652	89,701	6,071	2,636	44,723	287,542
Faizin yenidən dəyərləndirilməsi zamanı ortaya çıxan xalis fərq		(1,985)	(54,949)	(58,327)	226,678	9,842	(18,870)	102,389

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Kredit riski

Kredit riski, borclu tərəfin borcunu ödəmək istəməməsi ehtimalından, və ya ödəmə imkanlarının zəifləməsindən irəli gəlir və nəticədə, Banka iqtisadi zərər dəymiş olur. Bank, kredit riskini idarə etmək üçün verilən kreditlərin monitorinqini aparır, müəyyən tərəflərlə əməliyyatları məhdudlaşdırır və daim müştərilərinin kredit etibarlılığını dəyərləndirir.

Bankın mənfəət məqsədli kreditləri hələ də girovlu və likvidləşən olmaq surətilə qısamüddətli ticarətin maliyyələşdirilməsindən ibarətdir. Bank, tək bir sənaye və ya qrupdan asılılığı aradan qaldırmaq üçün diversifikasiya istiqamətində işlərini davam etdirəcəkdir. Kreditlərin əhəmiyyətli hissəsi əlaqəli tərəflərə verilmişdir və idarəçilər bu kreditlərin minimal risk daşdığını müəyyən etmişdirlər.

Bank, kredit siyasəti cəhətdən güclü borc portfeli qurmuşdur və onu eyni şəkildə idarə etdirməkdədir. Bankın kreditlərin dəyərləndirilməsi sistemi, yaxşı hazırlanmış kreditlərin dəyərləndirilməsi, təsdiqlənməsi və onlara nəzarət proseduralarını əhatə etməkdədir və beləliklə, borc verilməsində ehtiyatlılıq və keyfiyyətli kapital portfeli təmin edilməkdədir. Ödənməyən borcların idarə olunmasına xüsusi diqqət ayrılmaqdadır. Ödənməyən borca çevrilməyin ilkin əlamətlərini göstərən kreditlərin müəyyənləşdirilməsi məqsədi ilə "nəzarət siyahısı" ("watch list") prosedurası da həyata keçirilməkdədir.

Bank, İstehlakçı Bankinqi məhsulları (Fərdi İstehlak Krediti, Biznes Maliyyəsi, İpoteka və Avtomobil krediti və s.) təqdim etməklə kapital portfelinin diversifikasiyasını daha da artırır. Belə ki, bu cür məhsullar ənənəvi biznes kreditlərindən daha geniş marjaya sahibdir və eyni zamanda, riski böyük sayda fərdi müştərilər arasında paylaşdırmış olur.

Bank, daxili reyting modeli hazırlamışdır və bu model, müştərilərin reytingini müəyyənləşdirməyə imkan verir. Korporativ kreditorların reytingi onların maliyyə əmsallarından və onların fəaliyyət göstərdiyi sənaye və bazar sektorlarından asılıdır. Model həm də effektiv idarəetmə və bazar payı kimi müxtəlif keyfiyyət faktorlarını nəzərə alır.

Daxili reyting modelinin tətbiqi korporativ kreditorların təhlilini standartlaşdırmağa, eləcə də beynəlxalq reyting agentliklərindən reyting almamış kreditorların kredit etibarlılığını kəmiyyət göstəricilərinə əsasən dəyərləndirməyə kömək edir. Bu model daxili bazarın xüsusiyyətlərini nəzərə alır.

Daxili reyting modelinin keyfiyyəti, müntəzəm effektivlik və düzgünlük yoxlamaları ilə tədqiq olunur. Çatışmazlıqlar aşkar olunduqda Bank modelə düzəlişlər edir.

Bankın xüsusi korporativ kreditlərə, eləcə də ticarət və kiçik biznes krediti qruplarına tətbiq etdiyi daxili reyting metodologiyaları, beynəlxalq reyting agentliklərinin metodologiyalarından fərqli əsaslar üzərində qurulmuşdur. Nəticədə, balans hesabatında göstərilən açıq kreditlərin balansına uyğun olacaq məhsullararası müqayisə aparmaq mümkün deyildir. Bu səbəblə, bu barədə təfərrüatlı məlumat təqdim edilməməkdədir.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)****27.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)****Kredit riski (davamı)**

Ümumiyyətlə, bank sahəsi maliyyə aktivlərinə və şərti öhdəliklərə sahib olmağın nəticəsində kredit riskinə məruz qalır. Bankın kredit riski Azərbaycan Respublikasında cəmlənməkdədir. Bu riskin daimi monitorinqi aparılaraq kredit limitlərinin və müştərilərin kredit etibarlılığının Bankın riskin idarə olunması qaydalarına zidd olmaması təmin olunur.

Aşağıdakı cədvəldə, dəyəri azalmış maliyyə aktivlərinin məcmu balans dəyəri təfərrüatlı şəkildə təqdim olunmuşdur:

	Məcmu dəyər	Dəyərsizləşmə	Balans dəyəri
31 dekabr 2017	AZN	AZN	AZN
Maliyyə aktivləri:			
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	48,140	-	48,140
- Digər banklardakı pul vəsaitləri	12,707	(127)	12,580
- Müştərilərə verilmiş kredit və avanslar	429,675	(36,045)	393,630
- Digər aktivlər	4,010	-	4,010
	494,532	(36,172)	458,360
31 dekabr 2016			
Maliyyə aktivləri:			
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	19,449	-	19,449
- Digər banklardakı pul vəsaitləri	4,199	(46)	4,153
- Müştərilərə verilmiş kredit və avanslar	392,643	(28,902)	363,741
- Digər aktivlər	1,618	-	1,618
	417,909	(28,948)	388,961

Kredit riskinə xalis məruz qalma

Bankın kredit riskinə xalis məruz qalması fərdi və ümumi bazar risklərindən asılı olaraq dəyişir.

Aşağıdakı cədvəl balans və balansarxası maliyyə aktivlərinin kredit riskinə xalis məruz qalmasını əks etdirir. Maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin kredit riskinə xalis məruz qalması bu aktivlərin girovla müqayisədə qalıq dəyəri ilə ölçülür. Şərti öhdəliklər və təəhhüdlərlə, kreditlərin uzadılması ilə bağlı Bankın kredit riskinə xalis məruz qalması tərəfdaş və əks tərəfdən təqdim edilmiş girovun və ya zəmanətin dəyərsiz olduğu hallarda həmin maliyyə alətlərinin müqavilə üzrə dəyərinə bərabər olur.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)****27.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)****Kredit riskinə xalis məruz qalma (davamı)**

	Xalis məruzqalma AZN	Girovun ümumi dəyəri AZN	Xalis mövqe AZN
31 dekabr 2017			
Nağd və Mərkəzi Bankda pul vəsaitləri	48,140	-	48,140
Digər Banklardakı pul vəsaitləri	12,580	-	12,580
Müştərilərə verilmiş kredit və avanslar	393,630	(202,209)	191,421
Digər aktivlər	4,010	-	4,010
Müştərilər adından maliyyə zəmanətləri	78,482	-	78,482
Kredit xətti	264,214	-	264,214

	Xalis məruzqalma AZN	Girovun ümumi dəyəri AZN	Xalis mövqe AZN
31 dekabr 2016			
Nağd və Mərkəzi Bankda pul vəsaitləri	19,449	-	19,449
Digər Banklardakı pul vəsaitləri	4,153	-	4,153
Müştərilərə verilmiş kredit və avanslar	363,741	(263,712)	100,029
Digər aktivlər	1,618	-	1,618
Müştərilər adından maliyyə zəmanətləri	48,001	-	48,001
Kredit xətti	11,331	-	11,331

Balansdankənar risklər

Bank balansdankənar risklər üçün də balans riskləri ilə bağlı tətbiq etdiyi risklərin idarə edilməsi prosedurlarını fundamental surətdə tətbiq edir. Borc vermə üçün öhdəlik yarandıqda, Bank müştəri və tərəfdaşlara kreditlər və qabaqcadan ödənişlər üçün tətbiq edilən kredit risklərinin idarə edilməsi prosedurlarını tətbiq edir. Əməliyyatın xarakteri və müştərinin maliyyə vəziyyətindən asılı olaraq girov tələb edilə bilər.

Risk limitlərinə nəzarət və risklərin yumşaldılması siyasətləri

Bank kredit risklərinin cəmlənməsini xüsusilə fərdi müştərilərə və qruplara, sahələrə və ölkələrə aid olduqda müəyyənləşdirdikdə həmin riskləri limitləşdirir, idarə və nəzarət edir. Bank kredit risklərinin səviyyəsini strukturlaşdırır, yəni bir borcluya və ya borclu qrupuna, istehsal sahəsinə münasibətdə qəbul edilə biləcək risklərin limitlərini müəyyən edir. Bu cür risklər dövrü olaraq monitoring olunur, zərurət yarandıqda isə illik və daha tez nəzərdən keçirilir. Məhsul və istehsal sahələri üzrə kredit riskinin limitləri idarə heyəti tərəfindən təsdiq edilir. Bu limitlərə qarşı faktiki vəziyyət müntəzəm olaraq monitoring edilir.

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Risk limitlərinə nəzarən və risklərin yumşaldılması siyasətləri (davamı)

Borc limitləri dəyişən bazar və iqtisadi şəraitə, kredit qiymətləndirilməsinə və ödəniş qabiliyyətliliyinə uyğun nəzərdən keçirilir. Risk limitlərinə nəzarən və risklərin yumşaldılması üzrə bəzi spesifik tədbirlər aşağıda göstərilmişdir:

Girov

Girovun məbləği və tipi borc götürənlə bağlı olan kredit riskinin qiymətləndirilməsindən asılıdır. Girovun tiplərindən və qiymətləndirmə parametrlərinin məqbuluğundan asılı olaraq təlimatlar həyata keçirilir. Əldə olunmuş girovların əsas tipləri aşağıdakılardır:

- Biznes kreditləri üçün - daşınmaz əmlak, daşınar aktivlər, depozitlər və zəmanətlər; və
- Pərakəndə kreditlər üçün - əmlak və daşınan aktivlərin ipotekası

Rəhbərlik girovun bazar dəyərini monitoring edir, razılaşmaya uyğun olaraq yeni girov tələb edir, və dəyərsizləşmə ilə bağlı ehtiyatların adekvatlığını nəzərdən keçirərkən girovun bazar dəyərini monitoring edir.

Kredit limitləri

Bank müştərilərə verilən borclar üzərində ciddi nəzarət edir. Kredit riskinə məruz qalma müştərilər üzrə ümumi limitlərin bir hissəsi kimi idarə olunur və Bankın Müşahidə Şurası və Kredit Komitəsi tərəfindən təsdiq edilir. Müştərilərə verilən kreditlərlə bağlı kredit riskinə görə bəzi hallarda girov alınmır. Odur ki, Bank verilmiş kreditlərin girovla təmin olunmamış hissəsi ilə bağlı risklərə məruz qalır.

Maliyyə idarə etməsi (kreditlə bağlı öhdəliklər üçün)

Bu maliyyə alətinin əsas məqsədi müştəriləri tələb olunduğu anda maliyyə vasitələri ilə təmin etməkdir. Zəmanətlər də kreditlər kimi riskə məruz qalır. Kreditin uzadılması ilə bağlı öhdəlik borc və ya zəmanətlər formasında təsdiq olunaraq uzadılan kreditlərin istifadə edilməmiş hissəsidir. Kreditin uzadılması ilə bağlı öhdəliklə əlaqədar kredit riski göstərir ki, Bank istifadə edilməmiş öhdəlik məbləğində zərərə potensial surətdə məruz qala bilər. Lakin zərərin ehtimal olunan məbləği istifadə edilməmiş öhdəliyin ümumi məbləğindən azdır, çünki, kreditlərin uzadılması ilə bağlı öhdəlik spesifik kredit standartlarına cavab verən müştərilər qarşısında götürülür (çox zaman maliyyə idarəetməsi kimi istinad edilir).

Uzun müddətli öhdəliklər qısa müddətli öhdəliklərə nisbətən daha yüksək riskə məruz qaldığı üçün Bank kredit öhdəliklərinin müddətlərini monitoring edir.

Bank Sİlk Vey Açıq tipli Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Likvidlik riski

Likvidlik riski, müştərilərin depozitlərini geri götürməsi, müqavilə öhdəlikləri üzrə nağd ödənişlər və borcların ödənməsi kimi nağd pul xərcləmələri nəticəsində Bankın vaxtı çatmış öhdəliklərini yerinə yetirə bilməməsidir. Nağd pul xərcləmələri mövcud nağd pul resurslarını azaldır və müştərilərə borc verilməsi və investisiya kimi fəaliyyətlərə ayırmaq üçün resurs qalmır. Ekstremal vəziyyətlərdə, likvidlik çatışmazlığı balans hesablarında və satışlarda azalmalara, eləcə də borc vermə öhdəliklərini yerinə yetirmənin mümkün olmamağına gətirib çıxara bilər. Bu cür vəziyyətlərin ortaya çıxması riski hər bir bank əməliyyatında vardır və bu riskə bir çox ümumi sənaye hadisələri və xüsusi olaraq müəssisədə baş verənlər (məsələn, kredit hadisələri, sistemik şoklar və təbii fəlakətlər) təsir göstərə bilər.

Nəzarət Şurası, balans cədvəlindəki likvidlik əmsallarının sabit saxlanmasına, depozitorların konsentrasiyası və likvidliklə bağlı planlara nəzarət edir. Bu zaman, həm ümumi maliyyədəki paylar, həm də böyük məbləği fərdi depozitlərdən yayınmaq nəzərə alınır. Bundan başqa, əsas fərdi depozitlər (cari hesablar və amanat hesabları) Bankın ümumi maliyyəsinin əhəmiyyətli hissəsini təşkil edir və bu cür depozitlərin stabilliyi və artırılması böyük əhəmiyyət daşıyır.

31 dekabr 2017

Maliyyə aktivləri:

	1 ay ərzində	1 - 3 ay	3 ay - 1 il	1 - 5 il	5 ildən yuxarı	Qeyri-müəyyən ödəmə müddəti	Cəmi
	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	46,095	-	-	-	-	2,045	48,140
- Digər Banklardakı pul vəsaitləri	12,580	-	-	-	-	-	12,580
- Müştərilərə verilmiş kredit və avanslar	8,424	8,948	47,313	31,7972	10,973	-	393,630
- Digər aktivlər	-	4,010	-	-	-	-	4,010
	67,099	12,958	47,313	317,972	10,973	2045	458,360

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları
31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

- 27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)**
27.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Likvidlik riski (davamı)

	1 ay ərzində	1 - 3 ay	3 ay - 1 il	1 - 5 il	5 ildən yuxarı	Qeyri-müəyyən ödəmə müddəti	Cəmi
	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN
31 dekabr 2017							
Maliyyə öhdəlikləri:							
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	2,639	45,586	56,349	1,905	3,472	-	109,951
- Müştərilərdən depozitlər	80,564	9,166	58,633	93,692	-	-	242,055
- Digər öhdəliklər	-	3,876	-	-	-	-	3,876
	83,203	58,628	114,982	95,597	3,472	-	355,882
Balans hesablarına əsasən likvidlik mövqeyi	(16,104)	(45,670)	(67,669)	222,375	7,501	2,045	102,478

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları

31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Likvidlik riski (davamı)

31 dekabr 2016

Maliyyə aktivləri:

- Nağd və Mərkəzi Bankda pul vəsaitləri
- Digər Banklardakı pul vəsaitləri
- Müştərilərə verilmiş kredit və avanslar
- Digər aktivlər

	1 ay ərzində		1 - 3 ay		3 ay - 1 il		1 - 5 il		5 ildən yuxarı		Q/müəyyən ödəmə müddəti		Cəmi	
	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN
	17,788	-	-	-	-	-	-	-	-	-	1,661	-	19,449	-
	4,153	-	-	-	-	-	-	-	-	-	-	-	4,153	-
	83,437	3,703	31,374	31,374	232,749	12,478	-	-	-	-	-	-	363,741	-
	2,564	-	-	-	-	-	-	-	-	-	-	-	2,564	-
	107,942	3,703	31,374	31,374	232,749	12,478	1,661	389,907						

Maliyyə öhdəlikləri:

- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər
- Müştərilərdən depozitlər
- Digər öhdəliklər

	126,469	10,647	26,954	6,071	-	-	-	170,141						
	2,500	48,005	62,747	-	2,636	-	-	115,888						
	1,513	-	-	-	-	-	-	1,513						
	130,482	58,652	89,701	6,071	2,636	-	-	287,542						
	(22,540)	(54,949)	(58,327)	226,678	9,842	1,661	102,365							

Balans hesablarına əsasən likvidlik məvqeyi

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)****27.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)****Əməliyyat riski**

Bankın əməliyyat riski, Bankın gündəlik fəaliyyətində baş verən çatışmazlıqlar nəticəsində ortaya çıxma biləcək zərər ilə əlaqədardır. Bu cür çatışmazlıqlara elektronika və telekommunikasiya sistemlərində, rutinlərdə və başqa sistemlərdəki nasazlıqlar, eləcə də professionallığın aşağı olması və insan səhvləri nümunə ola bilər. Bankın əməliyyat risklərini minimum səviyyədə saxlamaq üçün, riskin ənənəvi təsnifatına əsasən müxtəlif növ risk vasitələrindən istifadə olunaraq risk idarəetməsi aparılır.

Bankın əməliyyat riskinə yanaşması onu aradan qaldırmağa deyil, onu baş idarəçilərin müəyyən etdiyi məqbul səviyyədə saxlamağa, eləcə də o idarəçilərin əlavə kontrol tətbiq edilməsi, mövcud kontrolların dəyişdirilməsi və risklərə digər reaksiyalar barədə hərtərəfli qərar qəbul edə bilmələri üçün onları kifayət qədər məlumatla təmin etməyə yönəlmişdir.

28 Maliyyə alətlərinin cəmlənməsi

Maliyyə aktivlərinin və bankinq ilə bağlı öhdəliklərin əsas cəmləndiyi yer Azərbaycan Respublikasının hüduqları daxildir. Aşağıda, alətlərlə bağlı coğrafi təfərrüatlar təqdim olunur:

	Azərbaycan Respublikası AZN	MDB dövlətləri AZN	Digər dövlətlər AZN	Cəmi AZN
31 dekabr 2017				
Maliyyə aktivləri:				
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	48,140	-	-	48,140
- Digər Banklardakı pul vəsaitləri	2,962	536	9,082	12,580
- Müştərilərə verilmiş kredit və avanslar	393,630	-	-	393,630
- Digər aktivlər	4,010	-	-	4,010
	448,742	536	9,082	458,360
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	109,951	-	-	109,951
- Müştərilərdən depozitlər	242,055	-	-	242,055
- Digər öhdəliklər	3,876	-	-	3,876
	355,882	-	-	355,882
Xalis mövqe	92,860	536	9082	102,478

Bank Silk Vey Açıq tipli Səhmdar Cəmiyyəti**Maliyyə Hesabatları****31 Dekabr 2017-ci il tarixində başa çatan il üzrə (min Azərbaycan manatı ilə)****28 Maliyyə alətlərinin cəmlənməsi (davamı)**

	Azərbaycan Respublikası AZN	MDB dövlətləri AZN	Digər dövlətlər AZN	Cəmi AZN
31 dekabr 2016				
Maliyyə aktivləri:				
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	19,449	-	-	19,449
- Digər Banklardakı pul vəsaitləri	1,377	159	2,617	4,153
- Müştərilərə verilmiş kredit və avanslar	363,741	-	-	363,741
 - Digər aktivlər	1,618	-	-	1,618
	<u>386,185</u>	<u>159</u>	<u>2,617</u>	<u>388,961</u>
 Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	115,888	-	-	115,888
- Müştərilərdən depozitlər	170,141	-	-	170,141
- Digər öhdəliklər	1,489	-	-	1,489
	<u>287,518</u>	<u>-</u>	<u>-</u>	<u>287,518</u>
 Xalis mövqe	<u>98,667</u>	<u>159</u>	<u>2,617</u>	<u>101,443</u>

29 Paya görə qazanc

	2017	2016
Bank sahibi ilə əlaqələndirilən illik xalis gəlir	1,599	1,546
Pay üzrə əsas və paylanmış qazanc məqsədilə adi səhmlərin orta sayı	<u>679</u>	<u>679</u>
Pay üzrə qazanc - əsas və paylanmış (manat)	<u>2.35</u>	<u>2.28</u>

30. Hesabat sonrasındakı baş verənlər**Düzəliş tələb edən hadisələr**

Hesabatvermə tarixi və hesabatın rəsmi təsdiqi tarixi arasında düzəliş tələb edən və ya etməyən hər hansı əhəmiyyətli hadisə baş verməmişdir.